

TEST: 3804#01#Y15#01#500

Test	3804#01#Y15#01#500
Fənn	3804- Vergi sistemi
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	15
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input checked="" type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Konstitusiyası ilə
- Vergi Məcəlləsi ilə
- Mülki Məcəllə ilə
- İnzibati Xətalar Məcəlləsi ilə

Sual: Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə

- Bələdiyyələr haqqında qanunla
 - Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsi ilə
 - Azərbaycan Respublikasının Konstitusiyası ilə
-

Sual: Azərbaycan Respublikasının vergi qanunvericiliyi hansı qanunvericilik aktlarından ibarətdir? (Çəki: 1)

- Vergi Məcəlləsinə uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir
 - Azərbaycan Respublikasının Konstitusiyasından, Vergi Məcəlləsindən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir
 - Azərbaycan Respublikasının Konstitusiyasından və Vergi Məcəlləsinə uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir
 - Azərbaycan Respublikasının Konstitusiyasından, Vergi və Gömrük Məcəllələrindən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir
-

Sual: Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında Vergi Məcəlləsinin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyət yarandıqda hansı qanunvericilik aktları tətbiq edilir? (Çəki: 1)

- digər sahə qanunvericilik aktları tətbiq edilir
 - vergi qanunvericiliyinin aktları tətbiq edilir
 - həm digər sahə qanunvericilik aktları, həm də vergi qanunvericiliyinin
 - bu vergi orqanının qərarından asılıdır
-

Sual: Aşağıdakılardan hansı istisna olmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz? (Çəki: 1)

- Əmək Məcəlləsi
 - Mülki Məcəllə
 - büdcə qanunvericiliyində vergilərlə bağlı müddəalar
 - Torpaq Məcəlləsi
-

Sual: Hansı hallarda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərdə vergilər haqqında Vergi Məcəlləsi ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilmir? (Çəki: 1)

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin qeyri-rezidentinə verilən vergi güzəştlerinə və üstünlüklerinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olan şəxs tərəfindən qeyd edilən güzəştlerin və üstünlüklerin alınması üçün istifadə edilirse
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin qeyri-rezidentinə verilən vergi güzəştlerinə və üstünlüklerinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlerin və üstünlüklerin alınması üçün istifadə edilirse

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklerinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklerin alınması üçün istifadə edilirse
 - Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklerinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklerin alınması üçün istifadə edilirse
-

Sual: Növbəti ilin dövlət bütçəsi layihəsi çərcivəsində vergi siyaseti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri Azərbaycan Respublikasının Milli Məclisinə hansı müddətədək təqdim edilir? (Çəki: 1)

- cari ilin may ayının 20-dən gec olmayıraq
 - cari ilin may ayının 15-dən gec olmayıraq
 - cari ilin aprel ayının 20-dən gec olmayıraq
 - cari ilin aprel ayının 15-dən gec olmayıraq
-

Sual: Aşağıdakılardan hansı vergilərin müəyyən edilməsinin və tutulmasının əsaslarına aiddir? (Çəki: 1)

- mülkiyyət formasından, fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələri müəyyən edilməlidir
 - vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır
 - mülkiyyət formasından asılı olaraq vergi dərəcələri müxtəlif olmalıdır
 - vergilər siyasi, ideoloji, etnik və digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilməlidir
-

Sual: Hansı vergilərin müəyyən edilməsinə yol verilmir? (Çəki: 1)

- Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozmayan [xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların [işlərin, xidmətlərin] və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdırımayan və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdırımayan, yaxud maneçilik törətməyən] vergilərin
 - Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan [xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların [işlərin, xidmətlərin] və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdırıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdırıran, yaxud maneçilik törədən] vergilərin
 - Azərbaycan Respublikasının vahid coğrafi məkanını pozan vergilərin
 - Azərbaycan Respublikasının vahid gömrük məkanını pozan [xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların [işlərin, xidmətlərin] və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdırıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdırıran, yaxud maneçilik törədən] vergilərin
-

Sual: Mülkiyyət formasına, fiziki şəxslərin vətəndaşlığına və kapitalın yerinə görə vergi dərəcələri necə müəyyən edilir? (Çəki: 1)

- kapitalın yerinə görə müxtəlif dərəcələrlə

- eyni dərəcə ilə
 - fiziki şəxslərin vətəndaşlığına görə müxtəlif dərəcələrlə
 - mülkiyyət formasına görə müxtəlif dərəcələrlə
-

Sual: Azərbaycan Respublikasının vergiləri hansı qanunvericilik aktı ilə müəyyən edilir?
(Çəki: 1)

- Azərbaycan Respublikasının Vergi Məcəlləsi
 - İnzibati Xətalar Məcəlləsi
 - Azərbaycan Respublikasının Konstitusiyası
 - Mülki Məcəllə
-

Sual: Heç bir şəxsin üzərinəvergilər ödəmək vəzifəsi qoyula bilməz (Çəki: 1)

- Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olmayan və Vergi Məcəlləsi ilə müəyyən edilməyən, yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən
 - Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və Vergi Məcəlləsi ilə müəyyən edilən, yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olmayaraq müəyyən edilən
 - Vergi və Gömrük Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və Vergi Məcəlləsi ilə müəyyən edilən, yaxud Gömrük Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olmayaraq müəyyən edilən
 - Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və Vergi Məcəlləsi ilə müəyyən edilməyən, yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən
-

Sual: Vergi sistemi (Çəki: 1)

- Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir
 - Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməməlidir
 - Sahibkarlıq və investisiya fəaliyyətini məhdudlaşdırılmalıdır
 - Sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə həvəsləndirməlidir
-

BÖLƏM: 0102

Ad	0102
Suallardan	57
Maksimal faiz	57
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ hüquqi aktlarla (Çəki: 1)

- tanış olmaq imkanı məhdudlaşdırılmalıdır
 - azad tanış olmaq imkanı təmin edilməlidir
 - azad tanış olmaq imkanı təmin edilməməlidir
 - tanış olmaq imkanı məhdudlaşdırılmamalıdır
-

Sual: Yerli vergilər dedikdə hansı vergilər başa düşülür? (Çəki: 1)

- Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
 - Bələdiyyələr haqqında müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur
 - Hüquqi şəxslərin əmlak vergisi
 - Hüquqi şəxslərin torpaq vergisi
-

Sual: Dövlət vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur? (Çəki: 1)

- Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
 - Bələdiyyə vergiləri
 - Naxçıvan MR-da tətbiq olunan vergilər
 - fiziki şəxslərin torpaq və əmlak vergiləri
-

Sual: Xüsusi vergi rejimi dedikdə, nə nəzərdə tutulur ? (Çəki: 1)

- müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası
 - müəyyən dövr ərzində vergilərin ödənilməsinin xüsusi qaydası
 - müəyyən dövr ərzində vergilərin hesablanmasıın xüsusi qaydası
 - müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin təxirə salınması
-

Sual: Vergi məbləğlərinin bəyannamə forması üzrə tutulması dedikdə nə başa düşülür? (Çəki: 1)

- Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
 - Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
 - Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
 - Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
-

Sual: Vergi məbləğlərinin bildiriş üzrə tutulması dedikdə nə başa düşülür? (Çəki: 1)

- Vergi məbləğlərinin vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi
 - Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
 - Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
 - Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
-

Sual: Vergi Məcəlləsi ilə bütün dövlət vergilərinin dərəcələrinin hansı həddi müəyyən edilir? (Çəki: 1)

- aşağı hədləri müəyyən edilir
 - optimal hədləri müəyyən edilir
 - ən yüksək hədləri müəyyən edilir
 - yüksək olmayan hədləri müəyyən edilir
-

Sual: Dövlət vergiləri ilə Muxtar Respublika vergiləri arasındaki fərq hansı vergi növü ilə

müəyyən edilir? (Çəki: 1)

- Mədən vergisi
 - Torpaq vergisi
 - Yol vergisi
 - Heç biri ilə müəyyən edilmir, hər ikisi eynidir.
-

Sual: Hansı vergi yerli vergilərə [bələdiyyə vergilərinə] aid deyildir? (Çəki: 1)

- hüquqi şəxslərin torpaq vergisi
 - fiziki şəxslərin əmlak vergisi
 - fiziki şəxslərin torpaq vergisi
 - yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
-

Sual: Aşağıdakılardan hansı Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarına aid deyil? (Çəki: 1)

- vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər
 - vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər
 - Azərbaycan Respublikasının gömrük orqanları
 - Azərbaycan Respublikasının ədliyyə orqanları
-

Sual: Vergi məbləğinin hesablanması üçün vergi dərəcəsi aşağıdakılardan hansına tətbiq olunur? (Çəki: 1)

- vergitutma obyektinə
 - vergitutma bazasına
 - vergi dövrünün davametmə müddətinə
 - vergi güzəştəri məbləğinə
-

Sual: Aşağıdakılardan hansı vergitutma elementlərinə aid deyil? (Çəki: 1)

- vergitutma bazası
 - vergi dərəcəsi
 - verginin ödənilməsi qaydası və müddəti
 - verginin inikası
-

Sual: Aşağıdakılardan hansı vergitutma obyektlərinə aid deyil? (Çəki: 1)

- gəlir
 - təqdim edilmiş malların [işin, xidmətin] dəyəri
 - xeyriyyəçilik fəaliyyəti
 - torpaq, faydalı qazıntılar
-

Sual: Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, Vergi Məcəlləsində digər məna nəzərdə tutulmadığı hallarda necə tətbiq edilir? (Çəki: 1)

- həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir
- Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir
- Vergi Məcəlləsində digər məna nəzərdə tutulmadığı hallarda bu anlayışlar tətbiq edilmir

- həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilmir
-

Sual: Vergitutma məqsədləri üçün hüquqi şəxs dedikdə kim nəzərdə tutulur? (Çəki: 1)

- Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar
 - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
 - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış istənilən şəxs
 - yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar
-

Sual: Vergitutma məqsədləri üçün vergi ödəyicisi dedikdə kim nəzərdə tutulur? (Çəki: 1)

- Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız rezident hüquqi şəxs
 - Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız qeyri-rezident fiziki şəxs
 - Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs
 - Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs
-

Sual: Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə [hər hansı birində] fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs hansı meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır? 1.daim yaşayış yeri 2.adətən yaşadığı yer 3.xarici dövlətin vətəndaşlığı 4.həyatı mənafelərinin mərkəzi (Çəki: 1)

- 1, 2, 4
 - 1 ,2, 3
 - 2, 3, 4
 - 1, 3 ,4
-

Sual: Qeyri-rezident dedikdə kim nəzərdə tutulur? 1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olmayan şəxs və onun ailə üzvləri 2. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs 3. rezident anlayışı ilə əhatə edilən digər şəxslər 4. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri 5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri (Çəki: 1)

- 1, 2, 3
 - 2, 3, 4
 - 2,4,5
 - 1, 3, 5
-

Sual: Vergitutma məqsədləri üçün mal dedikdə, nə nəzərdə tutulur? (Çəki: 1)

- hər hansı maddi və qeyri-maddi əmlak
 - yalnız maddi əmlak və pul vəsaitləri
 - satışda və anbarda olan mallar
 - yalnız maddi əmlak
-

Sual: Vergitutma məqsədləri üçün malların təqdim edilməsi dedikdə nə nəzərdə tutulur?

1. mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi 2. malların satışı, mübadiləsi, hədiyyə verilməsi, 3. əmək haqqı ödənilməsi 4. girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi 5. malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət (Çəki: 1)

- 1, 2, 5
 - 2, 3 ,4
 - 1, 2, 4
 - 2, 3, 5
-

Sual: ƏDV-nin məqsədləri üçün aşağıdakı xidmətlərdən [işlərdən] hansılar istisna olunur? 1. pul vəsaitinə mülkiyyət hüququnun başqasına verilməsi 2. daşınmaz əmlaka mülkiyyət hüququnun başqasına verilməsi 3. torpağa mülkiyyət hüququnun başqasına verilməsi 4. daşınan maddi əmlakın təqdim edilməsi 5. işəgötürənə muzdu lu işçi kimi xidmət göstərilməsi (Çəki: 1)

- 2, 3, 4
 - 1, 3, 5
 - 3, 4, 5
 - 1, 2, 5
-

Sual: Vergitutma məqsədləri üçün satışdan kənar gəlirlər dedikdə nə nəzərdə tutulur? 1. digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər 2. mal və xidmət [iş] istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülen digər gəlirlər 3. natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr 4. cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri (Çəki: 1)

- 1, 2, 3
 - 2, 3, 4
 - 1, 3, 4
 - 1, 2, 4
-

Sual: Aşağıdakılardan hansı maliyyə xidməti sayılmır? (Çəki: 1)

- müəssisələrin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyyələr, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar
 - törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsonlara və analoji sazişlərə aid əməliyyatlar
 - siğorta və təkrar siğorta əməliyyatları
 - inkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər
-

Sual: Aşağıdakılardan hansı dividend sayılır? 1. hüquqi şəxsin ləgvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir 2. səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi ilə bağlı edilən ödənişlər 3. səhmlərin [hissələrin, payların] nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər 4. hüquqi şəxsin öz təsisçilərinin [payçılarının] və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş (Çəki: 1)

- 1, 3, 4
 - 1, 2, 3
 - 2, 3, 4
 - 1, 2, 4
-

Sual: Aşağıdakılardan hansı qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlirinə aid deyil? (Çəki: 1)

- Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid edilən sahibkarlıq fəaliyyətdindən əldə olunan gəlir
 - daimi nümayəndəlik vasitəsilə təqdim edilmiş mallara [işlərə, xidmətlərə] aid edilə bilən eyni cinsli, yaxud bənzər [oxşar] malların [işlərin, xidmətlərin] təqdim edilməsindən əldə edilmiş gəlir
 - daimi nümayəndəlik vasitəsilə həyata keçirilən fəaliyyətə aid edilə bilən fəaliyyətdən və ya ona oxşar fəaliyyətdən əldə edilmiş gəlir
 - Azərbaycan Respublikasının ərazisində daimi nümayəndəliyi və ya əmlakı olmayan şəxsdən alınan faizlər şəklində gəlir
-

Sual: Aşağıdakı hansı gəlirlər Azərbaycan mənbəyindən gəlirlərə aid deyildir? 1. rezidentlərdən alınan faizlər şəklində gəlir 2. qeyri-rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir 3. rezident tərəfindən ödənilən pensiya 4. qeyri-rezidentin sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan əmlak təqdim edilməsindən əldə etdiyi digər gəlirlər (Çəki: 1)

- 1, 4
 - 3, 4
 - 1, 2
 - 2, 4
-

Sual: Aktivlərinin neçə faizdən çox olan hissəsi birbaşa və ya dolayısı ilə Azərbaycan Respublikasındaki daşınmaz əmlakdan ibarət olan müəssisənin səhmlərinin və ya iştirak payının təqdim edilməsindən gəlir Azərbaycan mənbəyindən gəlir sayılır? (Çəki: 1)

- 25 faizdən
 - 35 faizdən
 - 45 faizdən
 - 50 faizdən
-

Sual: Maddi aktivlərin istifadə müddəti neçə ildən çox olduqda, onlar əsas vəsait sayılır? (Çəki: 1)

- 1 ildən
- 2 ildən
- 3 ildən

5 ildən

Sual: Vergitutma məqsədləri üçün xalis mənfəət dedikdə nə başa düşülür? (Çəki: 1)

- balans mənfəəti
 - mənfəət vergisi çıxıldığdan sonra qalan mənfəət
 - mühasibat mənfəəti
 - dolayı vergilər çıxıldığdan sonra qalan mənfəət
-

Sual: Vergitutma məqsədləri üçün əmlak dedikdə, nə nəzərdə tutulur? (Çəki: 1)

- yalnız daşınan əmlak
 - yalnız daşınmaz əmlak
 - hər hansı daşınan və daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri
 - yalnız maddi əmlak və pul vəsaitləri
-

Sual: Aşağıdakılardan hansı Vergi Məcəlləsində istifadə edilən royalty anlayışına aid deyil? (Çəki: 1)

- ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, program təminatı üzərində hüquqların istifadə olunmasına görə ödənişlər
 - kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə alınan ödənişlər
 - istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya görə mükafat şəklində alınan ödənişlər
 - sənaye, kommersiya və ya elmi avadanlığın istehsalı, yaxud satışına görə alınan ödənişlər
-

Sual: Vergitutma məqsədi ilə nəzarət-kassa aparatının müəyyən olunmuş qaydada qeydiyyatı hansı orqan tərəfindən həyata keçirilir? (Çəki: 1)

- vergi orqanları
 - maliyyə orqanları
 - ədliyyə orqanları
 - gömrük orqanları
-

Sual: Opcion nədir? (Çəki: 1)

- qiymətli kağızların əldə edilməsi hüququnu təsdiq edən sənəddir
 - qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən şərtlərlə bu cür opsonun bağlanması anına və ya tərəflərin qərarına əsasən, bu cür əldə etmənin anına satış qiymətlərinin təsbit edilməsi ilə əldə etməyə [satmağa] hüququ təsdiq edən sənəddir
 - malgöndərənlərlə bağlanmış müqavilədir
 - şəxsin barter əməliyyatları ilə əlaqədar öhdəliyini təsdiq edən müqavilədir
-

Sual: Malların ixracı dedikdə nə başa düşülür? (Çəki: 1)

- gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması

- gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları hesab edilən malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi
 - idxal malları hesab edilən malların xarici ölkənin gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası ərazisindən çıxarılması
 - vergi qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması
-

Sual: Malların idxalı nədir? (Çəki: 1)

- vergi qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi
 - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi
 - gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları sayılan malların Azərbaycan Respublikası ərazisindən çıxarılması
 - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların yalnız hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilməsi
-

Sual: Azərbaycan Respublikası ərazisindən tranzit nədir? (Çəki: 1)

- gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki üç və daha çox məntəqə arasında xarici ölkə ərazisi ilə daşınmadır
 - gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki üç və daha çox məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınmadır
 - gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında xarici ölkə ərazisi ilə daşınmadır
 - gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınmadır
-

Sual: Vergitutma məqsədləri üçün muzdla işləyən şəxs necə adlandırılır? (Çəki: 1)

- əməkdaş
 - kontraktçı
 - işçi
 - mütəxəssis
-

Sual: Vergitutma məqsədləri üçün aşağıdakılardan hansı xeyriyyəçilik fəaliyyəti sayılır? (Çəki: 1)

- köməyi [yardımı] alan və köməyi [yardımı] göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa
 - kömək [yardım] hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə
 - kömək [yardım] maddi və ya digər köməyə [yardıma] ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür kömək [yardım] göstərən təşkilatlara göstərilirsə
 - köməyi [yardımı] alan şəxs köməyi [yardımı] göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik [alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa] qəbul edirsə
-

Sual: Sahibkarlıq fəaliyyətinin əsas məqsədi nədir? (Çəki: 1)

- şəxsin vətənə xidmət göstərməsi ilə əlaqədar olan fəaliyyətidir
 - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfiət götürülməsi olan fəaliyyətidir
 - şəxsin müstəqil surətdə, digər şəxslərlə müqavilələr bağladığı fəaliyyətdir
 - şəxsin gəlir əldə etməklə bağlı olmayan fəaliyyətidir
-

Sual: Vergi Məcəlləsinin məqsədləri üçün müəssisə dedikdə nə nəzərdə tutulur? 1. sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslər 2. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 3. sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər [korporasiyalar, şirkətlər, firmalar və digər analoji qurumlar], habelə onların filialları və ya daimi nümayəndəlikləri 4. sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri (Çəki: 1)

- 1, 2, 3
 - 2, 3, 4
 - 1, 3, 4
 - 1, 2, 4
-

Sual: Kommersiya hüquqi şəksi nədir? (Çəki: 1)

- Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur
 - "Sahibkarlıq fəaliyyəti haqqında" Qanunla bu cür müəyyən edilmiş qurumdur
 - Mülki Prosesual Məcəllə ilə bu cür müəyyən edilmiş qurumdur
 - Azərbaycan Respublikasının Konstitusiyası ilə bu cür müəyyən edilmiş qurumdur
-

Sual: Vergitutma məqsədləri üçün bazar qiyməti dedikdə, nə nəzərdə tutulur? (Çəki: 1)

- malın [işin, xidmətin] vergi orqanları tərəfindən müəyyən edilən qiyməti
 - malın [işin, xidmətin] statistika orqanları tərəfindən müəyyən edilən qiyməti
 - malın [işin, xidmətin] gömrük orqanları tərəfindən müəyyən edilən qiyməti
 - malın [işin, xidmətin] tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti
-

Sual: Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların [işlərin, xidmətlərin] qiyməti kimi hansı qiymət qəbul edilir? (Çəki: 1)

- maya dəyəri və rentabellik norması nəzərə alınmaqla müəyyən edilən qiymət
 - statistik qiymət
 - bazar qiyməti
 - tərəflərin əməliyyatda [əqddə] təsbit etdikləri qiymət
-

Sual: Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hansı hallarda həyata keçirilə bilər? 1. barter [mal mübadiləsi], idxlal-ixrac əməliyyatları aparıldığda 2. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işə, xidmətə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 20 faizdən çox [aşağı, yuxarı] dəyişdikdə 3. təsərrüfat əqdleri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə 4. 30

gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara [işə, xidmətə] tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox [aşağı, yuxarı] dəyişdikdə 5. təsərrüfat əqləri oxşar fəaliyyətlə məşğul olan şəxslər arasında həyata keçirildikdə (Çəki: 1)

- 2, 3, 4
 - 1, 3, 4
 - 1, 2, 5
 - 2, 4, 5
-

Sual: Bazar qiyməti aşağıdakılardan hansılara əsasən müəyyənləşdirilir? 1. mal [iş, xidmət] satılan anadək, lakin malın [işin, xidmətin] təqdim edildiyi andan çoxu 30 gün keçənədək [əvvəl və ya sonra] ən yaxın tarixdə eyni [analoji] mal [iş, xidmət] üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən 2. malın [işin, xidmətin] istehsalına və [və ya] təqdim edilməsinə çəkilən adı məsrəflər [alınma qiyməti və ya qalıq dəyəri], nəqletmə, saxlanması, sıgorta və digər bu cür məsrəflər nəzərə alınmaqla 3. qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştər nəzərə alınmaqla 4. vergitutma məqsədləri üçün tərəflərin əməliyyatda mallar [işlər, xidmətlər] üçün təsbit etdikləri qiymət nəzərə alınmaqla (Çəki: 1)

- 1, 2, 4
 - 1, 2, 3
 - 1, 3, 4
 - 2, 3, 4
-

Sual: Bazar qiyməti müəyyənləşdirilərkən Vergi Məcəlləsi ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan şəxslər arasındaki əməliyyat hansı halda nəzərə alına bilər? (Çəki: 1)

- bütün hallarda nəzərə alınır
 - yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərmiş olsun
 - heç bir halda nəzərə alına bilməz
 - yalnız o halda nəzərə alına bilər ki, onların münasibətləri həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş olsun
-

Sual: Malların [işlərin, xidmətlərin] bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edən amillər hansıdır? 1. göndərilmiş malların [görülmüş işlərin, göstərilmiş xidmətlərin] həcmi [əmtəə partiyasının həcmi] 2. öhdəliklərin icra olunması müddəti, ödəniş şərtləri 3. malların alınma qiymətləri və digər istehsal göstəricilərinin səviyyəsi 4. malların mənşə ölkəsi, alındığı və ya təqdim edildiyi yer 5. mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməməsi (Çəki: 1)

- 1, 2, 3
 - 1, 3, 5
 - 1, 2, 4
 - 1, 4, 5
-

Sual: İşlərin görülməsi, xidmətlərin göstərilməsi, o cümlədən təmir, tikinti, quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb xidmətləri və digər sahələr üzrə bazar qiymətləri müəyyənləşdirilərkən hansı amillər nəzərə alınır? 1. işlərin görüldüyü, xidmətlərin göstərildiyi ərazi 2. istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim

edilməsi 3. mallara [işlərə, xidmətlərə] tələb və təklifin dəyişməməsi 4. işlərin, xidmətlərin keyfiyyət göstəriciləri 5. qiymətlərə təsir edə bilən digər şərtlər (Çəki: 1)

- 1, 2, 3
 - 1, 3, 5
 - 1, 2, 5
 - 1, 4, 5
-

Sual: Malların [işlərin, xidmətlərin] bazar qiyməti sonrakı [təkrar] satış qiymətinə əsasən hansı qaydada müəyyənləşdirilir? (Çəki: 1)

- maya dəyərinə rentabellik normasını əlavə etməklə
 - tətbiq olunmuş əlavələri sonrakı satış qiyməti ilə toplamaqla
 - sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla
 - belə bir qayda müəyyənləşdirilməmişdir
-

Sual: Hansı halda bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir? (Çəki: 1)

- malların [işlərin, xidmətlərin] bazar qiymətlərini sonrakı [təkrar] satış qiyməti və dəyərin toplanması üsullarından biri ilə müəyyənləşdirmək mümkün olmadıqda
 - malların [işlərin, xidmətlərin] bazar qiymətlərini yalnız dəyərin toplanması üsulu ilə müəyyənləşdirmək mümkün olmadıqda
 - malların [işlərin, xidmətlərin] bazar qiymətlərini yalnız sonrakı [təkrar] satış qiyməti ilə müəyyənləşdirmək mümkün olmadıqda
 - heç bir halda
-

Sual: Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və (Çəki: 1)

- mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada alış qiyməti ilə uçota alınır
 - mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada bazar qiyməti ilə uçota alınır
 - mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır
 - mallar [işlər, xidmətlər] qanunvericilikdə nəzərdə tutulmuş qaydada orta statistik qiymətlə uçota alınır
-

Sual: Alınmış malların [işlərin, xidmətlərin] alış qiyməti bazar qiymətindən 30 faizdən çox yuxarıdırırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, aşağıdakı hansı hallarda həmin malların [işlərin, xidmətlərin] dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır? 1. alınmış malların [işlərin, xidmətlərin] faktiki alış dəyərinin əsaslı olaraq artırılması aşkar edildiyi halda 2. alınmış malların [işlərin, xidmətlərin] faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda 3. malgöndərəni [iş görəni, xidmət göstərəni] müəyyənləşdirmək mümkün olmadıqda 4. malgöndərəni [iş görəni, xidmət göstərəni] müəyyənləşdirmək mümkün olduqda (Çəki: 1)

- 1, 3
 - 2, 3
 - 3, 4
 - 2, 4
-

Sual: Vergi ödəyicilərinin təqdim olunan mallara [işlərə, xidmətlərə] tətbiq etdikləri qiymətlərin səviyyəsi Vergi Məcəlləsinə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən neçə faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır? (Çəki: 1)

- 40%-dən
 - 20%-dən
 - 50%-dən
 - 30%-dən
-

Sual: Malın [işin, xidmətin] bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən hansı məlumatlardan istifadə edilir? 1. malın [işin, xidmətin] bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən 2. dövlət və yerli hakimiyyət organlarının məlumat bazalarından yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan 3. malın ixrac olunduğu ölkədəki bazar qiymətləri haqqında məlumat mənbələrindən 4. vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan (Çəki: 1)

- 1, 2, 4
 - 1, 2, 3
 - 1, 3, 4
 - 2, 3, 4
-

Sual: Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyicisinə münasibətdə qanunvericiliyə əməl etmədikdə, vergi ödəyicisinə hansı hüquq verilir? (Çəki: 1)

- daxili işlər orqanlarına şikayət etmək
 - vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək
 - vergi orqanlarının vəzifəli şəxslərini vergi ödəyicisinin obyektiinə daxil olmağa icazə verməmək
 - vergilər haqqında qanunvericiliyə riayət olunmasını hüquq-mühafizə orqanlarından tələb etmək
-

Sual: Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar vergi ödəyicisinin hansı hüququ vardır? (Çəki: 1)

- xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından tələb etmək
 - bu barədə vergi orqanına məlumat vermək
 - xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanından xahiş etmək
 - xronometraj metodu ilə özü tərəfindən yeni müşahidə aparmaq və nəticəsi barədə vergi orqanına məlumat vermək
-

Sual: Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aid deyildir? (Çəki: 1)

- vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sıfariş vermək
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək
- vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan

qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək

- müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək

BÖLƏM: 0103

Ad	0103
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Vergi ödəyicisinin hüquqları və qanuni maraqları hansı formada təmin edilir? (Çəki:

1)

- vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri ilə
 dövlət gömrük orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri ilə
 vergi orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyəti ilə
 vergi orqanlarının və onların vəzifəli şəxslərinin qərarları ilə

Sual: Aşağıda göstərilənlərdən hansı vergi ödəyicilərinin vəzifələrinə aid edilmir? (Çəki:

1)

- qanunla müəyyən edilmiş vergiləri ödəmək
 qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq
 vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək
 vergilərə dair normativ aktları almaq

Sual: Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Qəzet və jurnalların satışı [belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda] 2. Qiymətli kağızların satışı 3. Xırda topdansatış ticarət 4. Sərnişin və yük daşıma [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Çimərliklərdə müvəqqəti ticarət fəaliyyəti (Çəki: 1)

- 1, 3, 5
 1, 2, 4
 3, 4, 5
 1, 2, 5

Sual: Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti 2. İxtisaslaşdırılmış mağazalarda

bitki toxumlarının satışı 3. Qiymətli kağızların satışı 4. Sərnişin və yük daşımı [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Müəssisə və təşkilatlarda ictimai-iaşə fəaliyyəti (Çəki: 1)

- 1, 3, 4
 - 1, 2, 4
 - 3, 4, 5
 - 1, 2, 5
-

Sual: Aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Dağ rayonlarında baytarlıq apteklərində dərman satışı 2. Qocalar və kimsəsizlər evlərinin ərazisində ticarət fəaliyyəti 3. Qiymətli kağızların satışı 4. Sərnişin və yük daşımı [dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə] fəaliyyəti [oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa] 5. Kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı (Çəki: 1)

- 1, 3, 5
 - 1, 2, 4
 - 3, 4, 5
 - 1, 2, 5
-

Sual: Aşağıdakı hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. mehmanxana, motel, kempinq və yataqxana xidmətləri fəaliyyəti 2. avtomobil dayanacaqlarının fəaliyyəti 3. işçilərin sayı üç nəfərdən az olan apteklərdə dərman satışı fəaliyyəti 4. orta məktəblərdə ticarət fəaliyyəti 5. cildləmə xidməti fəaliyyəti (Çəki: 1)

- 1, 3, 5
 - 1, 2, 4
 - 3, 4, 5
 - 1, 2, 5
-

Sual: Aşağıda göstərilən hansı fəaliyyət növləri istisna olmaqla, vergi ödəyiciləri nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirməlidirlər? 1 dekorativ bitkilərin və bəzək ağaclarının satışı fəaliyyəti 2. işçilərinin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən ayaqqabıların, paltarların, trikotaj və gön-dəri məmulatlarının təmiri və fərdi tikilişi fəaliyyəti 3. işçilərinin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən mebellərin təmiri və hazırlanması fəaliyyəti 4. işçilərinin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən foto, audio-video xidməti fəaliyyəti 5. Dövlət müəssisələrində ictimai-iaşə fəaliyyəti (Çəki: 1)

- 1, 3, 5
 - 2, 3, 4
 - 3, 4, 5
 - 1, 2, 5
-

Sual: Vergi ödəyiciləri tərəfindən aşağıda göstərilən hansı fəaliyyət növlərində nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilir? 1. işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən cildləmə xidməti fəaliyyəti 2. işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən bərbər xidməti fəaliyyəti 3. işçilərinin sayı 3

nəfərdən ibarət olmaqla həyata keçirilən mebellərin təmiri və hazırlanması fəaliyyəti 4. işçilərinin sayı 5 nəfərdən ibarət olmaqla həyata keçirilən vəkillik və digər hüquq xidmətləri fəaliyyəti 5. işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən zərgərlik məmulatlarının təmiri və hazırlanması fəaliyyəti (Çəki: 1)

- 1, 3, 5
 - 1, 2, 4
 - 2, 3, 5
 - 3, 4, 5
-

Sual: Aşağıdakı fəaliyyət növlərinin hansında nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilir? (Çəki: 1)

- kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı fəaliyyəti
 - işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən paltarların kimyəvi təmizlənməsi və boyanması, yuyulması fəaliyyəti
 - işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması fəaliyyəti
 - işçilərinin sayı 2 nəfərdən çox olmayaraq həyata keçirilən bərbər xidməti fəaliyyəti
-

Sual: Nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyən fəaliyyət növünü göstərin. (Çəki: 1)

- işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması fəaliyyəti
 - işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən bərbər xidməti fəaliyyəti
 - işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən paltarların kimyəvi təmizlənməsi və boyanması, yuyulması fəaliyyəti
 - işçilərinin sayı 3 nəfərdən ibarət olmaqla həyata keçirilən paltarların, trikotaj və gündəri məmulatlarının təmiri və fərdi tikilişi fəaliyyəti
-

Sual: İstismar zamanı nəzarət-kassa aparatının plombu pozulduğda və ya başqa nasazlıqlar yarandıqda vergi ödəyicisi hansı tədbiri görməlidir? (Çəki: 1)

- Nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal vergi orqanına məlumat verilməlidir
 - Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Nəzarət-kassa aparatlarının satıcılarına məlumat verilməlidir
 - Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Servis-texniki xidmət mərkəzlərinə məlumat verilməlidir
 - Nəzarət-kassa aparatından istifadəni dayandırmaqla və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etməklə dərhal Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına məlumat verilməlidir
-

Sual: Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda o, vergi orqanına nə təqdim etməlidir? (Çəki: 1)

- Vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edir
 - Vergi hesabatını boş göstərməklə təqdim edir
 - Vergi hesabatını təqdim etmir
 - Fəaliyyətinin dayandırıldığı gündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edir
-

Sual: Vergi Məcəlləsinə müvafiq olaraq hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı üçün vergi hesabatı əvəzinə arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və [və ya] torpağı olduqda (Çəki: 1)

- yalnız torpaq vergisinin hesabatı Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanına təqdim edilir
 - əmlak və [və ya] torpaq vergisinin hesabatları əvəzinə də arayış təqdim edilir
 - əmlak və ya torpaq vergisinin hesabatları Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilir
 - yalnız əmlak vergisinin hesabatı Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətlərdə vergi orqanına təqdim edilir
-

Sual: Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırıqdə, vergi orqanına göndərilən müvafiq arayış nə vaxtdan qüvvəsini itirir? (Çəki: 1)

- vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən
 - vergi hesabatlarının verilməsi üzrə öhdəlik başa çatlığı gündən
 - vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 3 gün sonra
 - arayışın təqdim edildiyi gündən
-

Sual: Hansı şəxslər vergi agenti ola bilərlər? (Çəki: 1)

- həm fiziki, həm də hüquqi şəxslər
 - yalnız hüquqi şəxslər
 - yalnız fiziki şəxslər
 - yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 18-dən yuxarı olan istənilən şəxs
-

Sual: Vergi agenti aşağıdakı hansı vəzifələri yerinə yetirməyə borcludur? 1. müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə 2. vergilərin hesablanması, tutulmasının və ödənilməsinin düzgünlüyüne nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə 3. vergi ödəyicilərindən sahibkarlıq fəaliyyətinə xitam verməyi tələb etməyə 4. vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülen vergilərin, o cümlədən, hər vergi ödəyicisi üzrə ayrıca uçotunu aparmağa (Çəki: 1)

- 1, 2, 4
 - 1, 2, 3
 - 2, 3, 4
 - 1, 3, 4
-

Sual: Qanunla ona həvalə olunmuş vəzifələri yerinə yetirməməyə və ya lazımlınca yerinə yetirməməyə görə vergi agenti hansı qaydada məsuliyyət daşıyır? (Çəki: 1)

- yalnız İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada
 - Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada
 - Konstitusiya ilə müəyyən edilmiş qaydada
 - heç bir məsuliyyət daşımir
-

Sual: Vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər kimlərdir? (Çəki: 1)

- aralarındaki münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə dolayısı təsir göstərə bilən fiziki şəxslər və [və yA) hüquqi şəxslər
 - aralarındaki münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və [və yA) hüquqi şəxslər
 - aralarındaki münasibətlər fəaliyyətlərinin ümumi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilməyən fiziki şəxslər və [və yA) hüquqi şəxslər
 - aralarındaki münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən yalnız fiziki şəxslər
-

Sual: Vergitutma məqsədləri üçün aşağıdakı hansı şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılır? 1. bir şəxs digər şəxsin əmlakında bilavasitə və dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdursə 2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir 3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindəirlər 4. bir şəxs digər şəxsin əmlakında bilavasitə və dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 15 faizdursə (Çəki: 1)

- 1, 2, 4
 - 1, 2, 3
 - 2, 3, 4,
 - 1, 3, 4
-

Sual: Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi aşağıdakılardan hansıları əhatə edir? (Çəki: 1)

- qeyri-rezident müəssisəsinin özünə məxsus malların və məmulatların müstəsna olaraq saxlanması və ya nümayiş etdirilməsini
 - müxtəlif məsləhət xidməti üzrə yerləri
 - qeyri-rezident müəssisəsinin özü üçün hər hansı hazırlıq və ya yardımçı xarakterli fəaliyyət göstərməsini
 - qeyri-rezident müəssisəsinin özünə məxsus olan malların və məmulatların ehtiyatlarının digər şəxs tərəfindən emal və sonradan Azərbaycan Respublikasından ixrac edilməsi məqsədi ilə saxlanması
-

Sual: Hansı fəaliyyət növü qeyri-rezidentin daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılmır? (Çəki: 1)

- qeyri-rezidentin apardığı tikinti və təmir işləri
- qeyri-rezident müəssisənin özü üçün malların alınması
- məsləhət xidməti

təbii ehtiyatların kəşfiyyatı

Sual: Vergitutma məqsədləri üçün qeyri-rezident müəssisəsinin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmadıqda, bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlirdən hansı qaydada vergi tutulur? (Çəki: 1)

- bu gəlirlərdən vergi tutulmur
 - Vergi Məcəlləsinə uyğun olaraq bəyannamə üzrə vergiyə cəlb olunur
 - Vergi Məcəlləsinə uyğun olaraq müstəsna hallarda bu gəlirlər vergiyə cəlb olunur
 - Vergi Məcəlləsinə əsasən ödəniş mənbəyində vergiyə cəlb edilir
-

Sual: Azərbaycan Respublikasında vergi orqanları öz səlahiyyətləri çərçivəsində hansı orqanların səlahiyyətlərini həyata keçirirlər? (Çəki: 1)

- icra hakimiyyəti orqanlarının
 - maliyyə institutlarının
 - auditorların
 - hüquq mühafizə orqanlarının
-

Sual: Vergi orqanları öz fəaliyyətlərini yerli dövlət hakimiyyəti orqanlarına münasibətdə hansı formada həyata keçirirlər? (Çəki: 1)

- bəzi hallarda öz fəaliyyətlərini onlarla razılışdırırlar
 - öz fəaliyyətlərini onlardan asılı olmayaraq müstəqil həyata keçirirlər
 - bütün hallarda öz fəaliyyətlərini onlarla razılışdırırlar
 - öz fəaliyyətlərini onlardan asılı olaraq həyata keçirirlər
-

Sual: Dövlət vergi orqanlarının başlıca təyinatı nədən ibarətdir? (Çəki: 1)

- bütün növ vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər
 - yol vergisindən, yerli vergilərdən [bələdiyyə vergilərindən] başqa, digər vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər
 - yerli vergilər [bələdiyyə vergiləri], habelə tutulması dövlət gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisi, ƏDV və aksiz istisna olmaqla, vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər
 - yerli vergilərdən [bələdiyyə vergilərindən] başqa, bütün vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirirlər
-

Sual: Vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarını hansı qanunvericilik aktları təşkil edir? (Çəki: 1)

- yalnız Vergi Məcəlləsi
 - Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
 - yalnız Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş qanunvericilik aktları
 - ancaq Azərbaycan Respublikasının Milli Məclisində qəbul edilmiş qanunvericilik aktları
-

Sual: Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə

məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət bütçəsinin vəsaiti hesabına hansı məbləğ ödənilir? (Çəki: 1)

- vəzifə maaşı ilə pensiyası arasındaki fərq
 - yalnız vəzifə maaşı
 - adı qaydada pensiya hesablanır
 - birdəfəlik 500 min manat pul vəsaiti ödənilir
-

Sual: Vergi orqanları işçilərinin sosial müdafiəsi məqsədi ilə bütçədən kənar fondu hansı qaydada yaradılır? (Çəki: 1)

- vergi orqanları tərəfindən tətbiq edilən və dövlət bütçəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 5 faizi hesabına [dövlət bütçəsindən vergi orqanlarının saxlanması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla]
 - vergi orqanları tərəfindən tətbiq edilən və dövlət bütçəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 10 faizi hesabına [dövlət bütçəsindən vergi orqanlarının saxlanması üçün ayrılan vəsaitin 50 faizindən çox olmamaqla]
 - vergi orqanları tərəfindən tətbiq edilən və dövlət bütçəsinə daxil olan maliyyə sanksiyaları və inzibati cərimə məbləğinin 5 faizi hesabına [dövlət bütçəsindən vergi orqanlarının saxlanması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla]
 - vergi orqanları tərəfindən dövlət bütçəsinə daxil olan vəsaitlərin, maliyyə sanksiyaları məbləğinin 5 faizi hesabına [dövlət bütçəsindən vergi orqanlarının saxlanması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla]
-

Sual: Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının hüquqlarına aiddir? 1. məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək 2. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək 3. vergi ödəyicisinin audit yoxlamasından keçməsini tələb etmək 4. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq 5. hüquqi şəxslərin yaşayış sahələrindəki əmlakının inventarizasiyasını aparmaq (Çəki: 1)

- 1; 2; 4
 - 1; 2; 5
 - 2; 3; 4
 - 3; 4; 5
-

BÖLMƏ: 0104

Ad	0104
Suallardan	13
Maksimal faiz	13
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlərmi? (Çəki: 1)

- ləğv edə bilməzlər

- ləğv edə bilərlər
 - qeyri-qanuni aktı və qərarı qəbul etmiş vəzifəli şəxsi cəzalandırıa bilər, lakin akt və qərarı ləğv edə bilməz
 - yalnız qismən ləğv edə bilər
-

Sual: Aşağıdakılardan hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək 2. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək 3. vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər bölmələrinin [obyektlərinin], habelə nəzarət-kassa aparatlarının uçotunu aparmaq 4. fiziki şəxslərin yaşayış sahələrinə daxil olmaq və əmlakın inventarizasiyasını aparmaq 5. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək (Çəki: 1)

- 1; 2; 4
 - 1; 2; 5
 - 1; 3; 5
 - 3; 4; 5
-

Sual: Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək; 2. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etmək, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar vermək, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etmək; 3. iri vergi ödəyicilərinin nizamnamə fondunun artmasına və azalmasına nəzarət etmək; 4. kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; 5. dövlət maliyyə orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək; (Çəki: 1)

- 1; 2; 3
 - 2; 4; 5
 - 1; 3; 5
 - 1; 2; 4
-

Sual: Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək vergi orqanlarının vəzifələrinə aiddirmi? (Çəki: 1)

- aid deyil
 - aiddir
 - Ədliyyə orqanlarının vəzifələrinə aiddir
 - Məhkəmə orqanlarının müvafiq qərarı olduqda aiddir
-

Sual: Vergi orqanları öz vəzifələrini hansı orqanlar ilə qarşılıqlı əlaqədə həyata keçirirlər? (Çəki: 1)

- yalnız mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə
- mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə, maliyyə və digər dövlət hakimiyyəti orqanları ilə

- yalnız maliyyə orqanları ilə
 - ancaq hüquq mühafizə orqanları ilə
-

Sual: Gömrük orqanları vergitutma ilə əlaqədar onlarda olan məlumatı hansı orqana verməlidirlər? (Çəki: 1)

- Vergilər Nazirliyinə
 - Maliyyə Nazirliyinə
 - Dövlət Statistika Komitəsinə
 - Nazirlər Kabinetinə
-

Sual: Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr hansı meyarlar əsasında verilir? (Çəki: 1)

- işgüzarlığına, ixtisasına və iş stajına görə
 - yalnız ixtisasına və iş stajına görə
 - yalnız vəzifəsinə və ixtisasına görə
 - vəzifəsinə, ixtisasına və iş stajına görə
-

Sual: Hansı halda vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinə münasibətdə öz xidməti vəzifələrini həyata keçirmək yolverilməzdür? (Çəki: 1)

- vergi orqanlarının vəzifəli şəxslərinin və ya onların ailə üzvlərinin bilavasitə və ya dolayısı ilə vergi ödəyicisində [onun fəaliyyətində] maliyyə marağı olduqda
 - həmin şəxslərlə vergi ödəyiciləri arasındaki münasibətlər dostluq münasibətləri olduqda
 - həmin şəxslərlə vergi ödəyiciləri arasındaki münasibətlər şəxsi tanışlıq xarakteri daşımadıqda
 - vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicilərinin fəaliyyətində maliyyə marağı olmadıqda
-

Sual: Aşağıdakı hansı məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommersiya [vergi] sırrı və şəxsi həyata dair məlumat hesab olunur? 1. vergi ödəyicisinin razılığı olmadan aşkar edilən 2. vergi orqanının məqbul hesab etdiyi istənilən məlumat 3. vergi ödəyicisinin razılığı ilə aşkar edilən 4. vergi ödənişləri üzrə borclar 5. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında (Çəki: 1)

- 2, 4, 5
 - 2, 3, 4
 - 3, 4, 5
 - 1, 2, 3
-

Sual: Kommersiya [vergi] sırrı vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən hansı hallarda açıla bilər? (Çəki: 1)

- vergi orqanları və onların vəzifəli şəxslərinin məqbul hesab etdiyi müstəsna hallarda
 - heç bir halda
 - vergi orqanları və onların vəzifəli şəxslərinin məqbul hesab etdiyi bütün hallarda
 - qanunla nəzərdə tutulmuş hallarda
-

Sual: Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı aşağıdakı hansı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər? 1. vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergi orqanlarının vəzifələrinin həyata keçirilməsi məqsədi ilə 2. büdcə qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün maliyyə orqanlarına 3. gömrük qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün gömrük orqanlarına 4. sosial müdafiə haqqında qanunların yerinə yetirilməsi üçün zəruri olan hədlərdə dövlət sosial müdafiə və tibbi sığorta fondlarına (Çəki: 1)

- 1, 2, 4
 - 2, 3, 4
 - 1, 3, 4
 - 1, 2, 3
-

Sual: Vergi ödəyicisinə aid məlumat hansı halda digər şəxsə verilə bilər? (Çəki: 1)

- heç bir halda verilə bilməz
 - bütün hallarda verilə bilər
 - vergi ödəyicisinin yazılı icazəsi ilə
 - vergi orqanının qərarı ilə
-

Sual: Vergi nəzarəti hansı məqsədlə həyata keçirilir? (Çəki: 1)

- vergi ödəyicilərini məsuliyyətə cəlb etmək
 - vergi ödəyicisinin obyektinin fəaliyyətini dayandırmaq
 - vergilərin tam və vaxtında yığılmasını təmin etmək
 - vergi ödəyicisinin digər təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsini müəyyən etmək
-

BÖLMƏ: 0105

Ad	0105
Suallardan	43
Maksimal faiz	43
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	4 %

Sual: Yerli vergilərin hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət hansı orqan tərəfindən həyata keçirilir? (Çəki: 1)

- bələdiyyə ərazisindəki vergi orqanı
 - bələdiyyələrin vergi xidməti orqanı
 - bələdiyyənin yerləşdiyi ərazinin maliyyə orqanı
 - bələdiyyənin yerləşdiyi ərazinin maliyyə və vergi orqanı
-

Sual: Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər harada uçota alınırlar? (Çəki: 1)

- vergi ödəyicisinin faktiki fəaliyyət yeri üzrə
- olduqları yer [dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan] üzrə
- vergi ödəyicisinin istədiyi yer üzrə

- vergi orqanının müəyyən etdiyi yer üzrə
-

Sual: Bəyannamə verməli olan rezident fiziki şəxslər harada uçota alınırlar? (Çəki: 1)

- gəlirin əldə edildiyi yer üzrə uçota alınırlar
 uçota alınmırlar
 istənilən vergi orqanında uçota alınırlar
 yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar
-

Sual: Kommersiya hüquqi şəxslərinə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına nə zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir? (Çəki: 1)

- Ədliyyə orqanlarında qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman
 vergi orqanlarında qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman
 vergi öhdəliyi yarandığı zaman
 həmin şəxslərinə istədiyi vaxt
-

Sual: Kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları hansı dövlət orqanında qeydiyyata alınırlar? (Çəki: 1)

- Maliyyə Nazirliyində
 Vergilər Nazirliyində
 Ədliyyə Nazirliyində
 Dövlət Gömrük Komitəsində
-

Sual: Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatlarının olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilərmi? (Çəki: 1)

- ayrıca uçota alına və onlara VÖEN verilə bilər
 yalnız xüsusi hallarda uçota alına və onlara VÖEN verilə bilər
 uçota alına və onlara VÖEN verilə bilməz
 uçota alına bilər, ancaq VÖEN verilə bilməz
-

Sual: Qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri necə uçota alınır? (Çəki: 1)

- rezidenti olduğu dövlətdə uçota alınır
 uçota alınmır
 ayrıca uçota alınır və onlara VÖEN verilir
 uçota alınır, lakin onlara VÖEN verilmir
-

Sual: Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı qaydada uçota alına bilərlər? (Çəki: 1)

- onların yalnız müstəsna hallarda uçota alınması nəzərdə tutulmuşdur
 Vergi Məcəlləsinə uyğun olaraq həmin şəxslər vergi orqanlarında uçota alınmırlar

- həmin şəxslərin qanunvericilikdə uçota alınması nəzərdə tutulmamışdır
 - Vergi Məcəlləsinə uyğun olaraq uçota alına bilərlər
-

Sual: Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması hansı qaydada həyata keçirilir? (Çəki: 1)

- daimi nümayəndəlik yaradan qeyri-rezidentin rezidenti olduğu dövlətin qanunlarına uyğun qaydada həyata keçirilir
 - vergi orqanı özü müəyyənləşdirdiyi qaydada həyata keçirir
 - Azərbaycan Respublikasının və qeyri-rezidentin rezidenti olduğu dövlətin qanunlarına uyğun qaydada həyata keçirilir
 - Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir
-

Sual: Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər uçota alınmaq üçün ərizəni vergi orqanına nə vaxt verməlidir? (Çəki: 1)

- 30 gün müddətində
 - istənilən vaxt
 - gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayıraq
 - sahibkarlıq fəaliyyətinə başladığı günədək
-

Sual: Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər uçota alınmaq üçün ərizəni vergi orqanına nə vaxt verməlidirlər? (Çəki: 1)

- 30 gün müddətində
 - istənilən vaxt
 - gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayıraq
 - sahibkarlıq fəaliyyətinə başladığı günədək
-

Sual: İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin müəyyən edilməsi meyarları hansı dövlət orqanı tərəfindən təsdiq edilir? (Çəki: 1)

- Milli Məclis
 - Nazirlər Kabinetı
 - Vergilər Nazirliyi
 - İqtisadi İnkişaf Nazirliyi
-

Sual: Xüsusi vergi rejimli müəssisələrin müəyyən edilməsinin neçə meyarı var? (Çəki: 1)

- 3 forması
 - 6 forması
 - 4 forması
 - 2 forması
-

Sual: Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan iri vergi ödəyicilərinə və ya xüsusi vergi rejimli müəssisələrə aid edildikdə, onlar hansı eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınırlar? (Çəki: 1)

- əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınırlar
- əvvəlki ləğv edilməklə yeni verilmiş eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş

uçota alınırlar

- əvvəlki saxlanılmaqla yeni verilmiş eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş uçota alınırlar
 - eyniləşdirmə nömrələri olmadan mərkəzləşdirilmiş uçota alınırlar
-

Sual: Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra neçə gün müddətində mərkəzləşdirilmiş uçota alınmaq üçün vergi ödəyicilərinin mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına müraciət etməyə borcludurlar? (Çəki: 1)

- 5 gün
 - 10 gün
 - 15 gün
 - 20 gün
-

Sual: İri vergi ödəyicilərinə aid edilən müəssisələrin olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə Vergilər Nazirliyinin müəyyən etdiyi vergi orqanı tərəfindən nə vaxtadək qərar qəbul edilir? (Çəki: 1)

- hər il may ayının 1-dək
 - hər il may ayının 15-dək
 - hər il iyun ayının 10-dək
 - hər il iyun ayının 30-dək
-

Sual: Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan neçə gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər? (Çəki: 1)

- fəaliyyətə başladığı günədək
 - gəlir əldə etmək hüququnun yarandığı gündən gec olmayıaraq
 - 20 gün
 - 30 gün
-

Sual: İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər Azərbaycan Respublikasında hansı müddətdə olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər? (Çəki: 1)

- idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 10 gün müddətində
 - idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində
 - fəaliyyətə başıldığı günədək
 - gəlir əldə etmək hüququnun yarandığı gündən gec olmayıaraq
-

Sual: Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələrin, habelə idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması üçün verilən ərizə kim tərəfindən imzalanmalıdır? (Çəki: 1)

- xarici hüquqi şəxs və ya onun müvəkkil etdiyi şəxs tərəfindən
 - xarici hüquqi şəxsin uçotda olduğu vergi orqanı tərəfindən
 - ancaq xarici hüquqi şəxs tərəfindən
 - ancaq xarici hüquqi şəxsin müvəkkil etdiyi şəxs tərəfindən
-

Sual: İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs tərəfindən uçota alınma barədə verdiyi ərizəyə aşağıdakı sənədlərdən hansıları əlavə edilməlidir? 1. qeydiyyata alındığı dövlətdə qeydiyyat [inkorporasiya] sənədi və ticarət reyestrindən çıxarış və təsis sənədləri 2. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd [icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər] və hüquqi şəxsin rəhbərinin [təmsilçinin] şəxsiyyətini təsdiq edən sənədin surəti 3. xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə və digər ölkələrdəki rəhbərlərinin [təmsilçilərinin] şəxsiyyətini təsdiq edən sənədlərin surəti 4. Azərbaycan Respublikasında və digər ölkələrdə bilavasitə və ya dolayısı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat 5. xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə və digər ölkələrdəki fəaliyyət növləri barədə məlumat (Çəki: 1)

- 1, 2, 3
 - 3, 4, 5
 - 1, 2, 4
 - 2, 4, 5
-

Sual: İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotundan çıxarılması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin ləğv edilməsi aşağıdakı hansı hallarda həyata keçirilir? 1.idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin qeydiyyata alındığı [inkorporasiya] dövlətdə ləğv edildikdə 2.idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin rezidentliyi dəyişildikdə 3.idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs fəaliyyətini müvəqqəti dayandırıldığda 4.idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs zərərə düşdükdə (Çəki: 1)

- 1,3
 - 2,4
 - 1,2
 - 3,4
-

Sual: Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri [kommersiya hüquqi şəxsləri habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla] uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına aşağıdakı hansı sənədlərin müəyyən edilmiş qaydada təsdiq edilmiş bir nüsxədə surətlərini təqdim etməlidir? 1. dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin [və ya əsasnaməsinin] 2. Dövlət Əhalinin Sosial Müdafiəsi Fondunda uçota alınması barədə şəhadətnamənin 3. rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, 4. rəhbərin şəxsiyyətini təsdiq edən sənədin (Çəki: 1)

- 2, 3, 4
 - 1, 2, 4
 - 1, 3, 4
 - 1, 2, 3
-

Sual: Vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda onların şəxsi məlumatlarına aşağıdakı hansı məlumatlar daxil edilir? 1. onların adı, doğulduğu tarix və yer 2. cinsi və yaşadığı ünvan 3. ailə vəziyyəti barədə məlumat 4. şəxsiyyətini təsdiq edən sənədin məlumatları və vətəndaşlığı 5. siyasi mənsubiyəti (Çəki: 1)

- 2, 3, 4
- 1, 2, 4

- 1, 3, 4
 - 1, 2, 3
-

Sual: Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə vergi orqanına nə təqdim edir? (Çəki: 1)

- uçota alınmaq üçün bank idarəsinə köçürdüyü pulun qəbzini
 - şəxsiyyətini təsdiq edən sənədin surətini və yaşıdığı yer haqqında məlumatı
 - yalnız şəxsiyyətini təsdiq edən sənədin surətini
 - yalnız yaşıdığı yer haqqında məlumatı
-

Sual: Vergi orqanı vergi ödəyicisinə uçota alınması barədə nə təqdim edir? (Çəki: 1)

- vergi ödəyicisinin uçota alınması barədə vergi orqanının əmrindən çıxarış təqdim edir
 - vergi ödəyicisinin uçota alınması barədə arayış təqdim edir
 - heç nə təqdim etmir
 - Şəhadətnamə təqdim edir
-

Sual: Vergi ödəyicisinin uçotda olmasını təsdiq edən Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında hansı sənəd verilir? (Çəki: 1)

- Şəhadətnamənin yeni nüsxəsi
 - Şəhadətnamə-dublikat
 - Şəhadətnamənin surəti
 - heç bir sənəd verilmir
-

Sual: Vergi ödəyicisinin vergi ucotunda olduğu vergi orqanına olduğu yerin və ya yaşıdığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir? (Çəki: 1)

- 5 gün
 - 10 gün
 - 15 gün
 - 20 gün
-

Sual: Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma zamanı vergi ödəyicisi tərəfindən nə qədər ödəniş aparılır? (Çəki: 1)

- 3 manat miqdarında
 - Ödənişsiz həyata keçirilir
 - Şərti maliyyə vahidinin 5 misli miqdarında
 - Şərti maliyyə vahidinin 8 misli miqdarında
-

Sual: Vergi ödəyicilərinin hər hansı tədiyyə, bank və gömrük sənədində VÖEN göstərilmədikdə ... (Çəki: 1)

- ödənişi aparan müvafiq bank idarələri həmin sənədləri icra üçün qəbul edə bilər
- vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə

müstəsna hallarda yol verilə bilər

- müvafiq bank idarələri həmin sənədləri icra üçün qəbul edə bilər, lakin vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir
 - ödənişi aparan müvafiq bank idarələri, vergi və gömrük orqanları tərəfindən bu sənədlərin icra üçün qəbul edilməsinə yol verilmir
-

Sual: Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması hansı hallarda mümkündür?

(Çəki: 1)

- yalnız fəaliyyətinə xitam verildikdə
 - yalnız məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda
 - yalnız vəfat etdikdə
 - fəaliyyətinə xitam verildikdə, məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmiş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda, vəfat etdikdə
-

Sual: Vergi ödəyicilərinin vahid dövlət reyestrini hansı dövlət orqanı aparır? (Çəki: 1)

- Maliyyə Nazirliyi
 - Ədliyyə Nazirliyi
 - Nazirlər Kabinetü
 - Vergilər Nazirliyi
-

Sual: Vergi ödəyicilərinin vahid dövlət reyestrinin aparılması aşağıdakı göstərilənlərin hansılarından ibarətdir? 1. xronoloji qaydada vergi ödəyicilərinin reyestr jurnalının aparılması və ləğv edilmiş vergi ödəyicilərinin reyestr jurnalının aparılması 2. uçota alınmış vergi ödəyicilərinin reyestr məlumatlarında dəyişikliklərə bağlı dəqiqləşdirmələrin aparılması 3. uçota alınmış vergi ödəyicilərinin ödədikləri vergilərin uçotunun aparılması 4. uçota alınmış vergi ödəyicilərinə müvafiq məlumatın verilməsi 5. vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyalarının uçotunun aparılması (Çəki: 1)

- 1, 2, 3
 - 1, 2, 4
 - 2, 3, 4
 - 3, 4, 5
-

Sual: Bank hesabının açılması məqsədi ilə hansı halda vergi ödəyicisinə müəyyən edilmiş müddətdə şəhadətnamə-dublikat verilmir? (Çəki: 1)

- vergi orqanının istəyi olduqda
 - vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
 - vergi ödəyicisi sənədləri təqdim etmədikdə
 - vergi ödəyicisi nəzarət-kassa aparatını qeydiyyatdan keçirmədikdə
-

Sual: Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinə nə vaxt verilmir? (Çəki: 1)

- büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
- vergi ödəyicisi bəyannamə təqdim etmədiyi halda
- istənilən halda verilir

- vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda
-

Sual: VÖEN neçə rəqəmdən ibarətdir? (Çəki: 1)

- 10
 9
 11
 7
-

Sual: Şəhadətnamə-dublikatın və onun alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin forması hansı dövlət orqanı tərəfindən təsdiq olunur? (Çəki: 1)

- Vergilər Nazirliyi
 Ədliyyə Nazirliyi ilə razılışdırılmaqla Vergilər Nazirliyi
 Ədliyyə Nazirliyi ilə razılışdırılmaqla Maliyyə Nazirliyi
 Maliyyə Nazirliyi ilə razılışdırılmaqla Vergilər Nazirliyi
-

Sual: Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları bank idarəsində hesab açmaq üçün nə vaxt vergi orqanına ərizə verir? (Çəki: 1)

- dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt
 yalnız dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə 3 gün müddətində
 dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra yalnız 10 gün müddətində
 dövlət qeydiyyatına alındıqdan sonra yalnız 1 ay müddətində
-

Sual: Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] məlumatı hansı qaydada göndərir? (Çəki: 1)

- yalnız elektron daşıyıcı vasitəsilə
 elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə
 istənilən qaydada
 bu barədə məlumat göndərilmir
-

Sual: Şəhadətnamə-dublikat alındığı tarixdən neçə gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir? (Çəki: 1)

- 15 gün
 20 gün
 10 gün
 5 gün
-

Sual: Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnamə-dublikatın iki hissədən ibarət olması məlumdur. Vergi ödəyicisi tərəfindən bank hesabı açılkən həmin hissələr necə istifadə olunur? (Çəki: 1)

- onun bir hissəsi vergi ödəyicisinin hesab açıldığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir

- onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra müvafiq maliyyə orqanına göndərir.
 - onun bir hissəsi vergi ödəyicisində qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.
 - onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə vergi ödəyicisi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir.
-

Sual: Vergi orqanı bank idarəsindən bildirişi aldıqdan və bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil etdiqdən sonra neçə gün müddətinə həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına [Dövlət Sosial Müdafiə Fonduna] elektron və [və ya] kağız daşıyıcılar vasitəsilə göndərir? (Çəki: 1)

- 5 gün müddətinə
 - 1 gün müddətinə
 - 10 gün müddətinə
 - 15 gün müddətinə
-

Sual: Şəhadətnamə-dublikat neçə gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan alınmış rəsmi məlumatata əsasən onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir? (Çəki: 1)

- 10 gün
 - 20 gün
 - 15 gün
 - 5 gün
-

Sual: Vergi orqanları tərəfindən keçirilən vergi yoxlamaları hansı formalarda ola bilər? (Çəki: 1)

- səyyar vergi yoxlaması və operativ vergi nəzarəti
 - operativ vergi nəzarəti və kameral vergi yoxlaması
 - səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti
 - səyyar və kameral vergi yoxlamaları
-

BÖLMƏ: 0106

Ad	0106
Suallardan	49
Maksimal faiz	49
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Vergi ödəyicisinin hansı vergilər üzrə son 3 təqvim ilindən çox olmayan fəaliyyəti üzrə səyyar vergi yoxlaması aparılır? (Çəki: 1)

- mənfəət vergisi, ƏDV, yol vergisi və əmlak vergisi

- mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, yol vergisi və torpaq vergisi
 - torpaq vergisi, aksiz, mənfəət vergisi və mədən vergisi
 - sadələşdirilmiş vergi, ƏDV, əmlak vergisi və gəlir vergisi
-

Sual: Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin digər şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamalarının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda ... (Çəki: 1)

- vergi orqanının həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər almaq hüququ yoxdur
 - vergi orqanı yalnız məhkəmənin qərarı əsasında həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər
 - vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər
 - vergi orqanı özünün əsasandrılmış qərarı əsasında həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilməz
-

Sual: Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyicilərinin tələbi əsasında keçirilən növbədənkənar vergi yoxlaması vergi orqanının əvvəlki yoxlamanı keçirən vəzifəli şəxsləri tərəfindən keçirilə bilərmi? (Çəki: 1)

- bütün hallarda keçirilə aparıla bilər
 - müstəsna hallarda keçirilə bilər
 - heç bir halda keçirilə bilməz
 - yalnız yuxarı vergi orqanının əsasandrılmış qərarı əsasında keçirilə bilər
-

Sual: Vergi ödəyicisi hansı hallarda növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini tələb edə bilər? (Çəki: 1)

- heç bir halda bu mümkün deyildir
 - hər hansı bir əsas olub-olmadan istənilən halda
 - yuxarı vergi orqanının xahişi və vergi ödəyicisinin müraciəti olduqda
 - vergi ödəyicisi vergi yoxlamasının nəticəsi ilə razılaşmadıqda
-

Sual: Kameral vergi yoxlaması hansı sənədlər əsasında və hansı orqan tərəfindən keçirilir? (Çəki: 1)

- vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanması və ödənilməsini özündə eks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında vergi orqanı tərəfindən
 - vergi ödəyicisinin təsərrüfat əməliyyatlarının rəsmiləşdirildiyi ilkin sənədləri əsasında vergi orqanları tərəfindən
 - digər vergi ödəyicilərinin məlumatları əsasında maliyyə orqanı tərəfindən
 - vergi ödəyicisinin təsərrüfat əməliyyatlarının rəsmiləşdirildiyi ilkin sənədləri əsasında vergi ödəyicisi tərəfindən
-

Sual: Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergilərin hesablanmasına dair bildiriş göndərilir? (Çəki: 1)

- 10 gün

- 15 gün
 - 7 gün
 - 5 gün
-

Sual: Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən neçə gün müddətində keçirilir? (Çəki: 1)

- 10 gün
 - 15 gün
 - 20 gün
 - 30 gün
-

Sual: Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə vergi orqanı tərəfindən hansı tədbirlər görülür? (Çəki: 1)

- vergilər üzrə artıq hesablama olduqda heç bir tədbir görülmür
 - vergilər üzrə əksik hesablama olduqda müvafiq düzəliş edilir
 - vergilər düzgün hesablanır və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir
 - vergilərin düzgün və ya səhv hesablanması ilə əlaqədar vergi ödəyicisinə bildiriş göndərilir
-

Sual: Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzürlü əsas olmadan vergi qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə təqdim edilmədikdə vergi orqanı hansı tədbirləri görür? (Çəki: 1)

- heç bir tədbir görmədən vergi bəyannaməsinin təqdim olunmasını gözləyir
 - vergi ödəyicisi barədə əlaqəli məlumatlar əsasında vergi hesablayır
 - vergi ödəyicisinin banklarda və digər kredit təşkilatlarında olan hesablarına sərəncam verir
 - vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə bağlı məhkəmədə iddia qaldırır
-

Sual: Vergi orqanı kameral yoxlamanın keçirilməsi üçün müəyyən edilmiş qaydalara riayət etmədikdə, səyyar vergi yoxlaması keçirilən zaman yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama ilə müəyyən edilə bilən səhvlər üzrə vergi ödəyicisinə hansı məsuliyyət tədbirləri görülür? (Çəki: 1)

- vergi ödəyicisi bu cür səhvlərə görə maliyyə sanksiyaları tətbiq edilir
 - faizlərin ödənilməsi istisna olmaqla vergi ödəyicisi bu cür pozuntulara görə məsuliyyət daşımir
 - vergi ödəyicisinin xahişi olduqda məsuliyyətdən azad edilir.
 - faizlərin ödənilməsi də daxil olmaqla vergi ödəyicisi bu cür pozuntulara görə məsuliyyət daşımir
-

Sual: Növbədənkənar səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasıdan azı neçə gün əvvəl yazılı bildiriş göndərilir? (Çəki: 1)

- 10 gün
- 15 gün
- bildiriş göndərilmir

5 gün

Sual: Səyyar vergi yoxlaması hansı orqanın qərarı əsasında keçirilir? (Çəki: 1)

- maliyyə orqanlarının
 - vergi və maliyyə orqanlarının
 - dövlət xəzinədarlıq və statistika orqanlarının
 - vergi orqanının
-

Sual: Növbəti səyyar vergi yoxlaması neçə gündən artıq davam edə bilməz? (Çəki: 1)

- 31 gün
 - 20 gün
 - məhdudiyyət yoxdur
 - 30 gün
-

Sual: Müstəsna hallarda yuxarı vergi orqanının qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti neçə günə qədər artırıla bilər? (Çəki: 1)

- 60 günədək
 - 30 günədək
 - 31 günədək
 - 90 günə qədər
-

Sual: Növbəti səyyar vergi yoxlaması keçirilərkən vergi ödəyicisinə göndərilən bildirişdə nələr göstərilməlidir? 1. vergi ödəyicisinin hüquq və vəzifələri 2. vergi orqanının hüquq və vəzifələri 3. vergi ödəyicisinin hüquqi ünvani və təsisçiləri 4. vergi yoxlamasının əsası və tarixi 5. vergi ödəyicisinin obyektlərinin sayı və hansı növ vergilərin ödəyicisi olması (Çəki: 1)

- 1, 2, 3
 - 1, 2, 4
 - 3, 4, 5
 - 2, 3, 5
-

Sual: Növbədənkənar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər: 1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 2. digər vergi ödəyicilərindən daxil olmuş anonim məlumatlar olduqda 3. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və [və ya] təhrif olunmuş məlumatlar aşkar edildikdə. 4. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə 5. vergi ödəyicisi ödənilməli olan vergi məbləğlərini vaxtında və tam ödəmədikdə (Çəki: 1)

- 1, 2, 3
 - 1, 3, 4
 - 2, 4, 5
 - 1, 3, 5
-

Sual: Növbədənkənar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən hansı hallarda keçirilə bilər: 1. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 2. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi [azaldıldığı] aşkar edildikdə; 3. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda 4. vergi ödəyicisinin banklarda və digər kredit təşkilatlarındakı hesablarına sərəncam verildikdən sonra da vergi öhdəliyi yerinə yetirilmədikdə 5. vergi ödəyicisinin əmlakını siyahıya aldıqdan sonra da ödənilməli olan vergilər ödənilmədikdə (Çəki: 1)

- 1, 2, 3
 - 1, 3, 5
 - 2, 4, 5
 - 1, 3, 4
-

Sual: Növbədənkənar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər? 1. bir neçə təsisçisi olan hüquqi şəxsin təsisçilərindən biri vəfat etdikdə 2. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 3. «Müflisləşmə və İflas haqqında» Qanuna əsasən müəssisə məhkəmənin qərarı ilə müflis elan etdikdə; 4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi [azaldıldığı] aşkar edildikdə; 5. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda. (Çəki: 1)

- 1; 2; 3
 - 2; 3; 5
 - 1; 3; 4
 - 2; 4; 5
-

Sual: Səyyar vergi yoxlaması günün hansı vaxtında həyata keçirilir? (Çəki: 1)

- iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində
 - yalnız iş günü ərzində
 - yalnız vergi ödəyicisinin iş vaxtı ərzində
 - günün istənilən vaxtı
-

Sual: Səyyar vergi yoxlaması zamanı inventarizasiya aşağıda göstərilən hansı hallarda aparılır? 1. vergi ödəyicisinin sahibliyində olan malların miqdarı böyük həcmində olduqda 2. vergi ödəyicisinin sahibliyində olan malların alış sənədləri olmadıqda və ya bu malların fiziki şəxslərdən alınması müəyyən edildikdə 3. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə 4. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmışdır və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmışdır 5. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksız markaları ilə markalanmalı olan, ancaq markalanmamış

mallar aşkar edildikdə (Çəki: 1)

- 1, 2, 3
 - 2, 4, 5
 - 1, 3, 5
 - 3, 4, 5
-

Sual: Səyyar vergi yoxlamasının nəticələri hansı sənədlə rəsmiləşdirilir? (Çəki: 1)

- vergi yoxlaması aktı ilə
 - arayışla
 - bildirişlə
 - rəsmiləşdirilmir
-

Sual: Səyyar vergi yoxlaması aktında aşağıdakı məlumatlardan hansılar göstərilməlidir?

1. aşkar olunmuş vergi qanunvericiliyinin pozulması halları 2. pozuntulara görə məsuliyyəti nəzərdə tutan qanunların konkret maddələri 3. yoxlama zamanı aşkar olunmayan halların olma ehtimalı 4. vergi ödəyicisi tərəfindən qanunların mənimsənilmə dərəcəsi 5. qanunvericiliyin pozulması hallarının olmaması (Çəki: 1)

- 1, 2, 3
 - 2, 4, 5
 - 1, 2, 5
 - 2, 3, 4
-

Sual: Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə [onun səlahiyyətli nümayəndəsinə] verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra neçə gündən gec olmayıaraq verilir və ya göndərilir? (Çəki: 1)

- 10 gündən
 - 15 gündən
 - məhdudiyyət qoyulmur
 - 5 gündən
-

Sual: Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən neçə gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər? (Çəki: 1)

- 10 gün
 - 30 gün
 - 20 gün
 - 15 gün
-

Sual: Vergi ödəyicisi yoxlama aktı ilə razılaşmadıqda, aktın verilməsi günündən müəyyən olunmuş 30 gün müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri [onun müavini] hansı məsələlərə baxır? 1. vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə 2. vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması 3. müvafiq sanksiyaların [cərimələrin] tətbiq edilməsi 4. qanunvericiliyin pozulması hallarının olub-olmamasından asılı olmayıaraq məsuliyyət məsələsinə 5. heç bir məsələyə baxılmır (Çəki: 1)

- 1, 2, 3
 - 2, 3, 4
 - 1, 3, 5
 - 2, 4, 5
-

Sual: Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxıla bilərmi? (Çəki: 1)

- heç bir hallarda baxıla bilməz
 - müstəsna hallarda yalnız yuxarı vergi orqanının qərarı əsasında baxıla bilər
 - yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında baxıla bilər
 - vergi ödəyicisinin iştirakı olmadan baxıla bilər
-

Sual: Vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanlarının vəzifəli şəxslərinin yaşayış binalarına [sahələrinə] orada yaşayan fiziki şəxslərin iradəsindən kənar və ya onların iradəsinə zidd olaraq daxil olmasına hansı hallarda yol verilir? (Çəki: 1)

- vergi orqanının rəhbərinin qərarından sonra
 - daxili işlər orqanlarının müdaxiləsindən sonra
 - vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanlarının vəzifəli şəxsləri istənilən vaxt daxil ola bilərlər
 - heç bir halda yol verilmir
-

Sual: Bilavasitə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxslərinə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazilərə və ya binalara [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olmağa icazə verilmədikdə, yoxlamani keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən tərtib edilən akta əsasən vergi orqanının hansı hüquqları vardır? (Çəki: 1)

- ödənilməli olan vergi məbləğlərini Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən etmək
 - heç bir hüququ yoxdur
 - vergi ödəyicisini inzibati məsuliyyətə cəlb etmək
 - vergi ödəyicisini cinayət məsuliyyətinə cəlb etmək
-

Sual: Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların baxışını hansı sənəd əsasında keçirmək hüququ vardır? (Çəki: 1)

- ətrafda yerləşən ticarət obyektləri sahiblərinin tələbləri əsasında
 - vergi orqanın əsaslandırılmış qərarı əsasında
 - vergi orqanının rəhbərinin göstərişi əsasında
 - maliyyə orqanının tələbi əsasında
-

Sual: Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların baxışını kimlərin iştirakı ilə həyata keçirir? (Çəki: 1)

- müşahidəçilərin
 - digər vergi orqanının nümayəndəsinin
 - heç kim iştirak etmir
 - daxili işlər orqanı əməkdaşlarının
-

Sual: Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən baxışın keçirilməsi barəsində hansı sənəd tərtib edilir? (Çəki: 1)

- protokol tərtib edilir
 - akt tərtib edilir
 - arayış tərtib edilir
 - vergi orqanının rəhbərinin adına məruzə hazırlanır
-

Sual: Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən hansı qanunvericilik aktı ilə müəyyən edilmiş qaydada tələb edə bilər? (Çəki: 1)

- Mülki Məcəllə ilə
 - Cinayət Məcəlləsi ilə
 - Gömrük Məcəlləsi ilə
 - Vergi Məcəlləsi ilə
-

Sual: Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən qanunla müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan hansı sənəd tərtib edilir? (Çəki: 1)

- vergi orqanının rəhbərinin adına məruzə hazırlanır
 - akt tərtib edilir
 - arayış tərtib edilir
 - protokol tərtib edilir
-

Sual: Məlumdur ki, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinə uyğun olaraq 5 gün müddətində verilmədikdə yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib olunur. Səyyar vergi yoxlamasının keçirildiyi müddətdə tələb olunan sənədləri və ya surətlərini digər mənbələrdən əldə etmək mümkün olmadıqda vergi orqanının hansı hüquqları vardır? (Çəki: 1)

- heç bir hüququ yoxdur
 - tərtib olunan akta əsasən ödənilməli olan vergi məbləğlərini Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən etmək
 - tərtib olunan akta əsasən vergi ödəyicisini inzibati məsuliyyət cəlb etmək
 - tərtib olunan akta əsasən vergi ödəyicisini cinayət məsuliyyətinə cəlb etmək
-

Sual: Vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımı qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən vergi ödəyicisi tərəfindən neçə gün müddətində təqdim edilməlidir?

(Çəki: 1)

- 5 gün
 - 10 gün
 - 20 gün
 - 15 gün
-

Sual: Vergi ödəyicisi tərəfindən yoxlaması bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi hansı orqanının əsaslandırılmış qərarı ilə həyata keçirilir? (Çəki: 1)

- məhkəmənin
 - prokurorluğun
 - vergi orqanının
 - maliyyə orqanının
-

Sual: Səyyar vergi yoxlaması zamanı nümunə kimi əşyalar hansı məqsədlər üçün götürülür? 1. gəlirdən çıxılan xərclərə aid edilən malların [işlərin, xidmətlərin] dəyərinin onların fiziki və keyfiyyət göstəriciləri, növü, mənbəyi və digər göstəricilərlə uyğunluğunun yoxlanılması; 2. malların istehsal mənşəyinin müəyyənləşdirilməsi; 3. vergi qanunvericiliyinin pozulmasının, o cümlədən aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların saxlanması, satışının və idxlə olunmasının sübut edilməsi 4. malların keyfiyyət göstəricilərinin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi 5. malların [işlərin, xidmətlərin] bazar qiymətlərinin müəyyənləşdirilməsi (Çəki: 1)

- 1, 2, 3
 - 1, 3, 5
 - 2, 3, 4
 - 2, 4, 5
-

Sual: Səyyar vergi yoxlaması keçirildiyi zaman əşyaların nümunə kimi götürülməsinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və məqsədlərlə yoxlaması həyata keçirən vergi orqanının vəzifəli şəxsi nə vaxt vergi orqanının rəhbərinə və ya onun müavininə yazılı məlumat verməlidir? (Çəki: 1)

- yoxlama başa çatdıqdan sonra
 - həmin gün
 - yoxlamaya başlanıldıqdan 3 gün sonra
 - məlumat verilmir
-

Sual: Səyyar vergi yoxlaması zamanı əşyaların nümunə kimi götürülməsi haqqında qərarın forması hansı orqan tərəfindən təsdiq edilir? (Çəki: 1)

- Maliyyə Nazirliyi ilə razılışdırılmaqla Ədliyyə Nazirliyi tərəfindən
 - Nazirlər Kabinetinə tərəfindən
 - Vergilər Nazirliyi tərəfindən
 - Maliyyə Nazirliyi ilə razılışdırılmaqla Vergilər Nazirliyi tərəfindən
-

Sual: Əşyaların nümunə kimi götürülməsi həcmi, miqdarı, müddəti və götürülmə ilə əlaqədar digər şərtlər nəyə əsasən müəyyən edilir? (Çəki: 1)

- vergi ödəyicisi tərəfindən müəyyən edilən miqdara və ya həcmə əsasən

- vergi orqanının səyyar vergi yoxlaması aparan vəzifəli şəxs tərəfindən müəyyən edilən miqdara və ya həcmə əsasən
 - Vergilər Nazirliyi tərəfindən müəyyən edilən miqdara, həcmə və müddətə əsasən
 - Azərbaycan Respublikasının ərazisində qüvvədə olan standartlara və normativlərə əsasən
-

Sual: Nümunə kimi götürülmüş əşyaların saxlanması və onların qorunması, qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən təşkilatlarda tədqiq edilməsi kimin hesabına həyata keçirilir? (Çəki: 1)

- vergi ödəyicisinin
 - vergi orqanının
 - maliyyə orqanının
 - bələdiyyənin
-

Sual: Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirmədiyi halda, həmin əşyalar kimə verilir? (Çəki: 1)

- vergi ödəyicisinə qaytarılır
 - vergi orqanı tərəfindən satılmaq üçün ticarət obyektlərinə verilir
 - qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu alındıqdan sonra vergi ödəyicisinə qaytarılır
 - məhkəməyə göndərilir
-

Sual: Vergi ödəyicisindən sənədlərin kim tərəfindən təsdiq edilmiş surətləri götürülür? (Çəki: 1)

- vergi ödəyicisi tərəfindən
 - həmin sənədlər təsdiq edilmir
 - vergi orqanı tərəfindən
 - vergi orqanı ilə birlikdə vergi ödəyicisi tərəfindən
-

Sual: Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların hansı vaxtlarda götürülməsinə yol verilmir? (Çəki: 1)

- saat 13.00-dan saat 14.00-dək olan müddətə
 - gecə vaxtı [axşam saat 22.00-dan səhər saat 8.00-dək olan müddətə]
 - mühəsib məşğul olduğu müddətdə
 - zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır.
-

Sual: Vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər hansı hərəkətləri edir? (Çəki: 1)

- yalnız götürülmə barədə vergi orqanının rəhbərinin [onun müavininin] əsaslandırılmış qərarını təqdim edir
 - yalnız iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir
 - götürülmə barədə vergi orqanının rəhbərinin [onun müavininin] əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir
 - vergi ödəyicisinə vergi orqanının rəhbərinin sənədlərin və nümunə kimi əşyaların verilməsi barədə şifahi göstərişini çatdırır
-

Sual: Vergi ödəyicisinin Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən hansı orqanın qərarı ilə həyata keçirilir? (Çəki: 1)

- məhkəmənin qərarı ilə
 - yuxarı vergi orqanının qərarı ilə
 - daxili işlər orqanının qərarı ilə
 - prokurorun qərarı ilə
-

Sual: Səyyar vergi yoxlaması keçirilərkən ekspert hansı sənəd əsasında cəlb edilir? (Çəki: 1)

- göndəriş əsasında
 - məhkəmənin qərarı əsasında
 - müqavilə əsasında
 - eksperten işlədiyi təşkilatın rəhbərinin tapşırığı əsasında
-

Sual: Səyyar vergi yoxlaması keçirilərkən ekspertiza hansı orqanın qərarı ilə təyin edilir? (Çəki: 1)

- məhkəmənin
 - yuxarı vergi orqanının
 - Nazirlər Kabinetinin
 - səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının
-

Sual: Səyyar vergi yoxlamasının keçirilməsi zamanı ekspertiza keçirilməsi haqqında qərar çıxarılmış vergi orqanı vergi ödəyicisinə münasibətdə aşağıdakı hansı tədbirləri görməlidir? 1. vergi ödəyicisini ekspertizanın keçirilməsi haqqında qərarla tanış etməlidir 2. eksperten vergi ödəyicisi tərəfindən göstərilən şəxslərdən təyin olunmasına icazə verməməlidir 3. vergi ödəyicisi tərəfindən ekspertə əlavə sualların verilməsinin qarşısı alınmamalıdır 4. həmin şəxsə ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlarını izah etməlidir (Çəki: 1)

- 2, 4
 - 2, 3
 - 3,4
 - 1,4
-

BÖLMƏ: 0107

Ad	0107
Suallardan	39
Maksimal faiz	39
Sualları qarşıdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Səyyar vergi yoxlaması zamanı ekspertiza aparıldıqda barəsində onlara dair

suallar qoyulmamış, iş üçün əhəmiyyətli olan halları müəyyən etdikdə ... (Çəki: 1)

- yalnız müstəsna hallarda həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ yoxdur
 - ekspert tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar yoxlama aktına daxil edilmir
 - həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ vardır
 - yalnız yuxarı vergi orqanının bu barədə qərarı əsasında həmin hallar haqqında özünün rəyinə nəticələr daxil etmək hüququ vardır
-

Sual: Səyyar vergi yoxlaması keçirilərkən təkrar ekspertiza nə vaxt təyin edilir? (Çəki: 1)

- eksperten rəyi kifayət qədər aydın və dolğun olmadığı hallarda
 - eksperten rəyi əsaslı olmadığı və onun düzgün olmasına şübhələrin olduğu hallarda
 - heç bir halda təyin edilmir
 - heç bir halda təyin edilmir
-

Sual: Səyyar vergi yoxlaması zamanı cəlb edilən mütəxəssisin xüsusi bilik və təcrübəsi olmaqla yanaşı, aşağıdakı hansı vəziyyətin olması məcburidir? (Çəki: 1)

- mütəxəssis vergi ödəyicisinin ailə üzvü olmalıdır
 - o, işin nəticələrində maraqlı olmamalıdır
 - o, işin nəticələrində maraqlı olmalıdır
 - o, müəyyən edilmiş qaydada vergi orqanında mütəxəssis kimi qeydiyyatdan keçməlidir
-

Sual: Səyyar vergi yoxlaması zamanı tərcüməçi hansı sənəd əsasında dəvət olunur? (Çəki: 1)

- müqavilə əsasında
 - məhkəmənin qərarı əsasında
 - göndəriş əsasında
 - tərcüməçinin işlədiyi təşkilatın rəhbərinin əmri əsasında
-

Sual: Səyyar vergi yoxlaması zamanı dəvət edilən müşahidəçi ən azı neçə nəfər olmalıdır? (Çəki: 1)

- məhdudiyyət qoyulmur
 - 4 nəfər
 - 2 nəfər
 - 1 nəfər
-

Sual: Səyyar vergi yoxlamasının keçirilməsi zamanı dəvət edilən müşahidəçi həyata keçirilən hərəkətlərə dair aşağıdakı hansı tədbirləri görə bilər? 1. vergi ödəyicisinin cinayət məsuliyyətinə cəlb olunması barədə müvafiq orqanlara müraciət edilməsi barədə təklif verə bilər 2. vergi orqanlarının yoxlamanı keçirən vəzifəli şəxslərinin qeyri-qanuni hərəkətlərini protokola daxil edə bilər 3. keçirilən hərəkətlərə dair öz qeydlərini protokola daxil edə bilər 4. zərurət olduqda həmin hərəkətlərə dair öz izahatlarını verə bilər (Çəki: 1)

- 2, 4
- 1,3

- 3, 4
 1, 4
-

Sual: Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokolu imzalayan şəxslərin hansı hüququ vardır? (Çəki: 1)

- həmin şəxslərin protokolu imzalamaqdan başqa heç bir hüququ yoxdur
 həmin şəxslərin yalnız protokola daxil edilməli olan qeydlər etmək hüququ vardır
 həmin şəxslərin protokola daxil edilməli olan və ya işə tikilməli olan qeydlər etmək hüququ yoxdur
 həmin şəxslərin protokola daxil edilməli olan və ya işə tikilməli olan qeydlər etmək hüququ vardır
-

Sual: Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində aşağıda göstərilən qərarlardan hansıları çıxara bilər? 1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi 2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması 3. vergi ödəyicisinin əmlakının siyahiya alınması 4. xronometraj metodu ilə müşahidə aparılması 5. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi (Çəki: 1)

- 1, 2, 3
 2, 3, 4
 1, 2, 5
 3, 4, 5
-

Sual: Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] neçə gün müddətində qərar çıxarı? (Çəki: 1)

- 10 gün
 5 gün
 15 gün
 20 gün
-

Sual: Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərkədən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və [və ya] tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər [sənəd] hansı vaxtdan təqdim edilmiş hesab edilir? (Çəki: 1)

- onların [onun] sıfarişli məktubla alınması gündündən
 qərarın çıxarıldığı gündən
 tələbnamədə göstərildiyi tarixdən
 aktın yazılıdiği gündən
-

Sual: Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdə həyata keçirilən operativ vergi nəzarəti hansı məsələləri əhatə edir ? 1. müəyyən edilmiş qaydada və hallarda vergi orqanlarında uçota durmayan və ya «Fərqlənmə nişanı» almayan vergi ödəyicilərinin aşkar edilməsi 2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması 3. vergi ödəyicilərinin vergilərinin düzgün hesablanması 4. xüsusi razılıq [lisenziya] tələb olunan fəaliyyət növləri ilə belə razılıq [lisenziya] olmadan məşğul olan şəxslərin aşkar edilməsi 5. vergi ödəyiciləri tərefindən təqdim olunmalı olan bəyannamələrin vaxtında təqdim olunması (Çəki: 1)

- 1, 2, 3
 - 1, 2, 4
 - 1, 3, 5
 - 3, 4, 5
-

Sual: Vergi yoxlaması keçirildikdə, vergi ödəyicisinə və ya onun sahibliyində, istifadəsində və sərəncamında olan əmlaka hansı məbləğdə qanunsuz olaraq zərər vurulmasına yol verilir? (Çəki: 1)

- 50 manat
 - 100 manat
 - yol verilmir
 - 150 manat
-

Sual: Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsən müəyyən edilən maliyyə sanksiyalarını hansı qaydada alır? (Çəki: 1)

- Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında
 - yalnız məhkəmə qaydasında
 - yalnız Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada
 - vergi orqanının müəyyən etdiyi istənilən qaydada
-

Sual: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə [hərəkətsizliyə] görə təkrarən neçə dəfə məsuliyyətə cəlb oluna bilər? (Çəki: 1)

- 2 dəfə
 - təkrarən cəlb oluna bilməz
 - 1 dəfə
 - istənilən sayda
-

Sual: Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar kimin xeyrinə şərh olunur? (Çəki: 1)

- Vergi orqanlarının
 - Məhkəmə orqanlarının
 - Gömrük orqanlarının
 - Vergi ödəyicisinin
-

Sual: Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, onları vergi öhdəliklərinin yerinə yetirilməsindən azad edirmi? (Çəki: 1)

- azad edir
 - qismən azad edir
 - azad edilib-edilməməsi vergi orqanının rəhbəri tərəfindən həll edilir
 - azad etmir
-

Sual: Verginin [o cümlədən ödəmə mənbəyində verginin] hesabatda göstərilən məbləği

verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin [kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla] neçə faizi miqdardında maliyyə sanksiyası tətbiq edilir? (Çəki: 1)

- 20 faizi
 - 40 faizi
 - 50 faizi
 - 100 faizi
-

Sual: Aşağıdakı hallardan hansı vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallara aid deyil? (Çəki: 1)

- Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun təbii fəlakət, yaxud digər fövqəladə və qarşısılınmaz hadisələr nəticəsində törədilməsi
 - Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi ödəyicisi-fiziki şəxs tərəfindən xəstə halı ilə əlaqədar olaraq öz hərəkətlərinə nəzarət [özünə hesabat verməyi] və rəhbərlik etməyi bacarmadığı vəziyyətdə törədilməsi
 - Vergi orqanlarının qərarlarına yenidən baxıldığda vergi ödəyicisinin hərəkətləri üçün hüquqi əsaslar olmasının aşkar edilməsi
 - Vergi hesabatının əsas olmadan müəyyən edilmiş vaxtda təqdim edilməməsi
-

Sual: Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz? (Çəki: 1)

- 3 il
 - 1 il
 - 2 il
 - 4 il
-

Sual: Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına sərəncamın verildiyi tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldığıda – aparılmış məxaric əməliyyatlarının neçə faizi miqdardında maliyyə sanksiyası tətbiq edilir? (Çəki: 1)

- 50 faizi
 - 40 faizi
 - 25 faizi
 - 100 faizi
-

Sual: Nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən [nəzarət kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nəğd ödənilmiş məbləği mədaxil etmədən] nağd pul hesablaşmalarının aparılmasına il ərzində birinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir? (Çəki: 1)

- 800 manat
- 400 manat

- 1200 manat
 - 200 manat
-

Sual: Qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına il ərzində birinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir? (Çəki: 1)

- 800 manat
 - 400 manat
 - 1200 manat
 - 900 manat
-

Sual: Nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına il ərzində birinci dəfə yol verildikdə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir? (Çəki: 1)

- 800 manat
 - 400 manat
 - 1200 manat
 - 900 manat
-

Sual: Plombların vurulması və açılması arasındaki müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsinə, texnoloji avadanlıqlardakı plombların zədələnməsinə, istehsal olunmuş məhsulların aksız markası ilə markalanmamasına, tam uçota alınmamasına, aksız markaların inventarizasiyasında kənarlaşmalara yol verilməsinə, eləcə də Vergi Məcəllənin müvafiq maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılmasına görə vergi ödəyicisinə nə qədər maliyyə sanksiyası tətbiq edilir? (Çəki: 1)

- 500 manat
 - 50000 manat
 - 5000 manat
 - 50 manat
-

Sual: Vergi və ya cari vergi ödəməsi müəyyən edilmiş müddətdə ödənilmədikdə, Vergi Məcəlləsi ilə müəyyən edilən faiz vergi ödənişlərinə münasibətdə hansı dövrə tətbiq edilir? (Çəki: 1)

- cari vergi ödənişlərinə faiz hesablanması
 - bütün ötmüş müddətə, ancaq üç ildən çox olmamaq şərti ilə
 - bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti
 - bütün ötmüş müddətə
-

Sual: Hüquqi şəxsə, fərdi sahibkara, filiala və nümayəndəliyə, vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərə hesablaşma hesabı və digər hesablar açlığına görə banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatlarına hər açılmış hesab üçün hansı məbləğində maliyyə sanksiyası tətbiq edilir? (Çəki: 1)

- 50 manat
 - 150 manat
 - 200 manat
 - 400 manat
-

Sual: Vergi ödəyicilərinə vergi orqanlarının hüquqa zidd hərəkətləri [qərarları] və ya hərəkətsizliyi, vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri [qərarları] və ya hərəkətsizliyi nəticəsində dəymış zərər hansı qaydada ödənilir? (Çəki: 1)

- məhkəmənin qərarı əsasında
 - yuxarı vergi orqanının qərarı əsasında
 - ərazi vergi orqanının qərarı əsasında
 - qeyd olunan hərəkətlər [qərarlar] və ya hərəkətsizliklər nəticəsində dəymış zərər ödənilmir
-

Sual: Vergi orqanlarının qərarlarından [aktlarından], habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayət qanunla müəyyən edilmiş qaydada kimə verilir? (Çəki: 1)

- vergi ödəyicisinin tabe olduğu yuxarı təşkilata
 - yuxarı vergi orqanına [yuxarı vəzifəli şəxsə] və [və ya] məhkəməyə
 - şikayət verilməsi qadağandır
 - hüquq mühafizə orqanlarına
-

Sual: Vergi ödəyicisinin və ya başqa borclu şəxsin vergi orqanının qərarlarından [aktlarından], vergi orqanının vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayətinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəksi tərəfindən həmin şikayət alındığı gündən neçə gün müddətində baxılır? (Çəki: 1)

- 15
 - 60
 - 10
 - 30
-

Sual: Vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən şikayət edilən qərar [akt] və ya hərəkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmadıqda, həmin qərarın [aktın] və ya hərəkətin tam və ya qismən dayandırılması barədə qərarı hansı orqan verə bilər? (Çəki: 1)

- yalnız yuxarı vergi orqanı
 - həmin aktı qəbul etmiş vergi orqanının rəhbəri və ya yuxarı vergi orqanı
 - həmin qərar [akt] və ya hərəkət yalnız məhkəmə orqanları tərəfindən tam və ya qismən dayandırıla bilər
 - [yeni cavab]həmin qərar [akt] və ya hərəkət yalnız məhkəmə orqanları tərəfindən tam və ya qismən dayandırıla bilər
 - yalnız həmin aktı qəbul etmiş vergi orqanının rəhbəri
-

Sual: Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə nə göndərir?

(Çəki: 1)

- bildiriş
 - xəbərdarlıq
 - şəxsi hesab vərəqinin surətini
 - məlumat
-

Sual: Sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən neçə gün ərzində borc ödənilmədikdə geri qaytarılır? (Çəki: 1)

- sərəncam qaytarılmır
 - 30 gün ərzində
 - 60 gün ərzində
 - 90 gün ərzində
-

Sual: Vergi orqanı vergi ödəyicisinin hansı hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir? (Çəki: 1)

- hesablaşma hesabından
 - yalnız valyuta hesabından
 - ƏDV depoziti hesabından
 - vergi orqanını razılığı ilə rezident banklarda olan hesablardan
-

Sual: Hansı halda bank və ya digər kredit təşkilatı vergi ödəyicinin valyuta hesabındaki vəsaiti dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir? (Çəki: 1)

- vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə
 - vergi orqanlarının yalnız vergilər üzrə borcların dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə
 - yalnız vergi orqanlarının faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə
 - vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin hesablaşma hesabına yönəldildikdə
-

Sual: Vergi orqanının vergilər üzrə borcların və faizlərin dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar və faizlər vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda, vergi orqanı hansı tədbiri görür? (Çəki: 1)

- heç bir tədbir görülmür
 - digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir
 - digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların mərhələ-mərhələ geri qaytarılmasını təmin edir
 - digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların orada saxlanılmasını təmin
-

Sual: Aşağıda göstərilən hansı hallarda vergi orqanının vergini əlaqəli məlumatə əsasən hesablamaq hüququ vardır? (Çəki: 1)

- mühasibat uçotu aparılmadıqda
 - heç vaxt
 - istənilən halda
 - vergi ödəyicisinin xahişi olduqda
-

Sual: Aşağıdakı məlumatlardan hansı əlaqəli məlumatlar hesab edilir 1. vergi ödəyicisinin mülkiyyətində və istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar 2. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri 3. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olmayan hər hansı digər məlumatlar 4. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri 5. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatları (Çəki: 1)

- 1, 3, 4
 - 1, 2, 4, 5
 - 2, 3, 4, 5
 - 3, 4, 5
-

Sual: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi vergi yoxlaması aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda hansı tədbirləri görə bilər? (Çəki: 1)

- bu barədə öz etirazlarını yazılı şəkildə tərtib edərək yoxlama materiallarına əlavə edə bilər
 - bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər
 - heç bir tədbir görə bilməz
 - bu halda yalnız yuxarı vergi orqanına müraciət edə bilər
-

Sual: Operativ vergi nəzarəti hansı qaydada başlanır və nə vaxt həyata keçirilir? (Çəki: 1)

- vergi ödəyicisinə bildiriş göndərilməklə başlanır və vergi ödəyicisinin iş vaxtı həyata keçirilir
 - vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicisinin iş vaxtı həyata keçirilir
 - vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və səhər 9.00-dan axşam 20.00-dək həyata keçirilir
 - vergi ödəyicisinə bildiriş göndərilməklə başlanır və səhər 9.00-dan axşam 20.00-dək həyata keçirilir
-

BÖLMƏ: 0108

Ad	0108
Suallardan	57
Maksimal faiz	57
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablaşdırıqla, verginin məbləği necə müəyyənləşdirilir? (Çəki: 1)

- vergi ödəyicisinin həmin hesabat dövründə mənfəətində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir
- vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir
- vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala bölməklə müəyyənləşdirilir
- vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala əlavə etməklə müəyyənləşdirilir

Sual: Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin hansı artıq ödəmələri nəzərə alınır? (Çəki: 1)

- artıq ödəmələr nəzərə alınmir
- yalnız artıq ödənilmiş faizləri və maliyyə sanksiyaları
- yalnız artıq ödənilmiş vergiləri və maliyyə sanksiyaları
- artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları

Sual: Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri necə müəyyənləşdirir? (Çəki: 1)

- həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən
- həmin şəxsin əvvəlki dövrlərdəki vergi yükünü nəzərə almaqla
- yalnız həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini nəzərə almaqla çəkdiyi xərclərə əsasən
- həmin şəxsin əvvəlki dövrlərdəki mənfəətinə əsasən

Sual: Vergi Məcəlləsində müəyyən edilən hər hansı müddət nə vaxt bitir? (Çəki: 1)

- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən sonrakı gün
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün axırında
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu günündən əvvəlki gün
- Vergi Məcəlləsində göstərilən dövrün sonuncu gününün əvvəlində

Sual: Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı bildiriş və ya digər sənəd kim tərəfindən imzalanmalı və təsdiq edilməlidir? (Çəki: 1)

- yalnız vergi orqanının rəhbəri tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir
- adı göstərilməklə vergi orqanının rəhbəri [onun müavini] tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir
- adı göstərilməklə vergi orqanının müvafiq struktur bölməsinin rəhbəri tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir

- adı göstərilməklə vergi orqanının yalnız rəhbərinin müavini tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir
-

Sual: Vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə ... (Çəki: 1)

- yalnız məhkəmənin qərarı əsasında həmin sənədlər vergi ödəyicisi tərəfindən Azərbaycan dilinə tərcümə edilə bilər
- sənədlər vergi ödəyicisi tərəfindən Azərbaycan dilinə tərcümə edilməməlidir
- vergi orqanları onları Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edə bilər
- vergi orqanlarının həmin sənədləri Azərbaycan dilinə tərcümə olunmasını tələb etməyə ixtiyarı yoxdur
-

Sual: Vergi hesabatını aşağıda göstərilən hansı şəxslər imzalamalıdır? 1. vergi ödəyicisi 2. vergi ödəyicisinin ailə üzvü olan istənilən şəxs 3. vergi ödəyicisinin müəyyən edilmiş qaydada vəkil edilmiş nümayəndəsi 4. vergi ödəyicisi və vergi orqanının vəzifəli şəxsi (Çəki: 1)

- 1, 2, 4
- 1, 3
- 1, 3, 4
- 2, 3
-

Sual: Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıldan sonra və ya hər hansı hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsi şərtləndirilə bilərmi? (Çəki: 1)

- Vergi orqanının qərarı ilə şərtləndirilə bilər
- Müstəsna hallarda şərtləndirilə bilər
- Vergi ödəyicisinin müraciətinə əsasən şərtləndirilə bilər
- Şərtləndirilməsi yolverilməzdir
-

Sual: Görülmüş işlərin və ya göstərilmiş xidmətlərin haqqını ödəyən, yaxud hər hansı digər ödəmələr aparan şəxs qanunla müəyyən edilmiş hallarda və qaydada nə barədə vergi orqanına məlumat verməlidirlər? (Çəki: 1)

- ödənilmiş məbləğlər haqqında
- görülmüş işlər və ya göstərilmiş xidmətlər haqqında
- işləri görən və ya xidmətləri göstərən şəxslər barədə
- işləri görən və ya xidmətləri göstərən şəxslərin rezident və ya qeyri-rezident olması barədə
-

Sual: Qanunvericiliyə müvafiq olaraq hesabat üzrə hesablanmış verginin məbləği ödənilmiş məbləğdən artıq olduqda, yaranan fərqlə bağlı hansı tədbir görülməlidir? (Çəki: 1)

- verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmaqla həmin fərq bütçəyə keçirilməlidir
- verginin ödənilməsinin son müddəti günündən 3 gün sonra hesablanan faizlər nəzərə alınmaqla həmin fərq bütçəyə keçirilməlidir
- verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmadan həmin fərq bütçəyə keçirilməlidir

- verginin ödənilməsinin son müddəti günündən hesablanan faizlər nəzərə alınmaqla həmin fərqli 50%-i büdcəyə keçirilməlidir
-

Sual: Banklar və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatları hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarından vəsaitin tutulması üzrə əməliyyatların aparıldığı gün daha hansı əməliyyatları aparmağa borcludurlar? (Çəki: 1)

- vergi məbləğlərini müvafiq büdcəyə keçirməyə [bank və ya büdcəyə kassa xidməti göstərən digər maliyyə idarəsinə köçürməyə]
 - vergi məbləğlərini vergi ödəyicilərindən tutmağa
 - vergi məbləğlərini hesablamağa
 - vergi məbləğlərinin hesablanmasından düzgünlüyüնə nəzarət etməyə
-

Sual: Müvəkkil bank müəyyən edilmiş formada və qaydada göndərilən bildirişi aldıqdan sonra hansı məlumatların vergi orqanına veriləcəyi barədə 5 gün ərzində hüquqi şəxsə və fərdi sahibkara rəsmi məlumat göndərməlidir [verməlidir]? (Çəki: 1)

- verginin hesablanması üçün zəruri olan məlumatların
 - vergitutma obyekti ilə bağlı məlumatların
 - həmin bildirişdə göstərilən məlumatların
 - vergi ödəyicisinin fəaliyyəti haqqında məlumatların
-

Sual: Rezident fiziki şəxslərin gəlirləri üzrə vergitutma obyekti nədir? (Çəki: 1)

- vergi ili üçün rezidentlərin yalnız Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındaki fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
 - vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ nəzərə alınmadan vergiyə cəlb edilən gəlirdir.
 - vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındaki fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
 - Vergilər Nazirliyi tərəfindən müəyyənləşdirilən dövr üçün rezidentlərin bütün gəliri ilə həmin dövrdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındaki fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
-

Sual: Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi ilə əlaqədar olan gəlirindən vergi necə tutulur? (Çəki: 1)

- ödəmə mənbəyində gəlirdən xərclər çıxılmamaqla
 - gəlirdən gəlirin əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla
 - ödəmə mənbəyində gəlirdən xərclər çıxılmaqla
 - gəlirdən Azərbaycan Respublikasının hüdudlarından kənarda çəkilən xərclər çıxılmaqla
-

Sual: Qeyri-rezident fiziki şəxsin ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulan ümumi gəliri hansı qaydada vergitutma obyektidir? (Çəki: 1)

- gəlirdən çıxılan məbləğ nəzərə alınmadan ödəniş yerində vergitutma obyektidir
 - vergitutma obyekti deyil
 - gəlirdən çıxılan məbləğ nəzərə alınmaqla ödəniş yerində vergitutma obyektidir
 - əgər fiziki şəxsin vergiyə cəlb edilməsi ödəmə mənbəyində nəzərdə tutulan ümumi gəliri, yalnız sahibkarlıq fəaliyyətindən əldə edilmişdirsə, vergitutma obyektidir
-

Sual: Vergitutma məqsədləri üçün rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlir başa düşülür? (Çəki: 1)

- ancaq Azərbaycan Respublikasında əldə etdiyi gəlir
 - ancaq Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir
 - Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlir
 - yalnız sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir
-

Sual: Qeyri-rezident vergi ödəyicisinin gəlirinə aşağıdakılardan hansılar aiddir? 1. muzdlu işlə əlaqədar əldə edilən gəlir 2. faktiki ezamiiyyə xərcləri 3. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir 4. vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər 5. vergilərdən azad edilən və edilməyən digər gəlirlər (Çəki: 1)

- 1; 2; 3
 - 1; 3; 4
 - 2; 3; 4
 - 3; 4; 5
-

Sual: İşəgötürən tərəfindən fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda hansı məbləğ muzdlu işlə əlaqədar alınan gəlirdir? (Çəki: 1)

- ssudanın tam məbləği
 - bu halda muzdlu işlə əlaqədar gəlir yaranmır
 - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləglə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq
 - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləglə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğin cəmi
-

Sual: Muzdlu işlə əlaqədar alınan gəlirlərə aşağıdakılardan hansılar aiddir? 1. işçinin xərclərinin əvəzi ödəniləndiyi halda ödənən vəsaitin məbləği 2. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği 3. əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir 4. işəgötürən tərəfindən ödənilən sığorta haqları 5. dividend (Çəki: 1)

- 1; 2; 3
 - 2; 3; 4
 - 1; 2; 4
 - 3; 4; 5
-

Sual: İşəgötürən tərəfindən ödənilən sığorta haqları hansı gəlirə aiddir? (Çəki: 1)

- gəlirə aid deyildir

- sahibkarlıq fəaliyyətindən gəlirə
 - qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə
 - muzdlu işlə əlaqədar alınan gəlirə
-

Sual: İşə götürən tərəfindən əyləncə və yemək xərclərinin [müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla], habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çökilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aiddirmi? (Çəki: 1)

- qeyri- sahibkarlıq fəaliyyətindən gəlirə aiddir
 - sahibkarlıq fəaliyyətindən gəlirə aiddir
 - vergilərdən azad edilən gəlirlərdən başqa digər gəlirlərə aiddir
 - vergi tutulan gəlirə aid deyildir
-

Sual: Aşağıdakılardan hansı sahibkarlıq fəaliyyətindən gəlirə aiddir? (Çəki: 1)

- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir
 - sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
 - əsas vəsaitlərin köhnəlməsindən əldə olunan gəlir
 - faiz gəliri
-

Sual: Hansı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid deyildir? (Çəki: 1)

- sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanması razılıq verilməsinə görə alınan gəlir
 - sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir
 - əmlakın icarəyə verilməsindən gəlir
 - həyatın yiğim sigortası üzrə sigorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sigorta haqları ilə sigorta ödənişləri arasındaki fərq
-

Sual: Hansı gəlirlər qeyri – sahibkarlıq fəaliyyətindən gəlirə aiddir? 1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir 2. gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir 3. həyatın yiğim sigortası üzrə sigorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sigorta haqları ilə sigorta ödənişləri arasındaki fərq. 4. dividend 5. işçinin xərclərinin əvəzi ödənildiyi halda, ödənən vəsaitin məbləği (Çəki: 1)

- 1, 3, 4
 - 1, 4, 5
 - 2, 3, 4
 - 2, 4, 5
-

Sual: Aylıq gəliri 2500 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur? (Çəki: 1)

- 14 faiz
- 20 faiz

- 25 faiz
 - 35 faiz
-

Sual: Aylıq gəliri 2500 manatadək olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur? (Çəki: 1)

- 35 faiz
 - 14 faiz
 - 140 manat + 1000 manatdan çox olan məbləğin 30 faizi
 - 140 manat + 12000 manatdan çox olan məbləğin 35 faizi
-

Sual: Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirinin məbləği 30000 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur? (Çəki: 1)

- 30 faiz
 - 35 faiz
 - 45 faiz
 - 25 faiz
-

Sual: Azərbaycan vətəndaşı olmayan diplomatik və konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəliri hansı dərəcə ilə vergiyə cəlb olunur? (Çəki: 1)

- 12 faiz
 - 25 faiz
 - 10 faiz
 - gəlir vergisindən azaddır
-

Sual: Xaricdə müalicə haqlarını ödəmək üçün fiziki şəxsə verilən maddi yardımın dəyərinin hansı məbləğindən vergi tutulur? (Çəki: 1)

- maddi yardımın tam məbləğindən
 - maddi yardım məbləğinin 50 faizindən
 - 2000 manatdan çox olan hissəsindən
 - şərti maliyyə vahidinin 50 mislindən çox olan hissəsindən
-

Sual: Mirasların dəyərinin hansı məbləğindən gəlir vergisi tutulur? (Çəki: 1)

- 20000 manatdan çox olan hissəsindən
 - 2000 manatdan çox olan hissəsindən
 - 200 manatdan çox olan hissəsindən
 - şərti maliyyə vahidinin 1000 mislindən çox olan hissəsindən
-

Sual: Təhsil və ya müalicə haqları almış şəxslərə güzəşt hansı halda verilir? (Çəki: 1)

- həmin məbləğlər dövlət büdcəsinin vəsaiti hesabına ödənilidikdə
 - təhsil və ya müalicə haqları almış şəxslər vergi ödəyicisi olduqda
 - təhsil və ya müalicə haqları yalnız qeyri-rezident şəxslər tərəfindən ödənilidikdə
 - həmin məbləğlərin təyinatı üzrə ödənilidiyini təsdiq edən müvafiq sənədlər təqdim edildikdə
-

Sual: Miras vergi ödəyicisinin ailə üzvündən alındığı halda mirasın hansı məbləğindən gəlir vergisi tutulur? (Çəki: 1)

- miras məbləğinin 50 faizindən
 - 1000 manatdan çox olan hissəsindən
 - vergi tutulmur
 - 20000 manatdan çox olan hissəsindən
-

Sual: Fiziki şəxslərə ödənilmiş dövlət müavinətləri hansı qaydada vergiyə cəlb edilir? (Çəki: 1)

- 1000 manatdan artıq olan hissəsi vergiyə cəlb olunur
 - 100 manatdan artıq olan hissəsi vergiyə cəlb edilir
 - vergiyə cəlb edilmir
 - 2000 manatdan artıq olan hissəsindən vergi tutulmur
-

Sual: Əmanətlərin Sığortalanması Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur? (Çəki: 1)

- 35 faiz
 - vergi tutulmur
 - 10 faiz
 - 22 faiz
-

Sual: Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən illik gəliri 3000 manatadək olduqda, gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir? (Çəki: 1)

- 360 manat
 - minimum əmək haqqının 12 misli
 - heç bir güzəşt tətbiq olunmur
 - minimum əmək haqqının 2 misli
-

Sual: Həyatın yiğim sığortası və pensiya sığortası üzrə 3 ildən az olmayan müddətə bağlanan müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçidkən sonra sığortalıya ödənilən hər hansı məbləğlərin hansı hissəsi vergiyə cəlb olunur? (Çəki: 1)

- 1000 manatdan artıq olan hissəsi
 - 3000 manatdan artıq olan hissəsi
 - 2000 manatdan artıq olan hissəsi
 - vergidən azaddır
-

Sual: Fiziki şəxsə dəymmiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri gəlir vergisinə hansı qaydada cəlb olunur? (Çəki: 1)

- vergidən azaddır
 - 200 manatdan çox olan hissəsindən vergi tutulur
 - tam məbləğdə vergi tutulur
 - kompensasiya ödənişlərinin 50 faizi vergiyə cəlb olunur
-

Sual: Fiziki şəxslərin xalq musiqi alətlərinin istehsalından əldə etdikləri gəlirləri gəlir vergisinə necə cəlb olunur? (Çəki: 1)

- gəlirlərin 50 faizi vergiyə cəlb olunur
 - vergi tutulmur
 - tam məbləğdən vergi tutulur
 - 30 manatdan çox olan hissəsindən vergi tutulur
-

Sual: Müvafiq qaydada dövlət qeydiyyatından keçmiş lotereyalardan, habelə dövlət daxili uduşlu istiqrəzlərdən əldə olunan uduşların dəyəri gəlir vergisinə hansı qaydada cəlb olunur? (Çəki: 1)

- tam məbləğdə vergiyə cəlb olunur
 - gəlir vergisindən azaddır
 - uduşların dəyəri çıxılmaqla qalan məbləğin 50 faizi vergiyə cəlb olunur
 - uduşların dəyəri çıxılmaqla qalan məbləğin 25 faizi vergiyə cəlb olunur
-

Sual: İstehsalatdan ayrıılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara [magistrlərə] müəssisə və təşkilatların hesabına ödənilən təqaüdün hansı hissəsi vergiyə cəlb edilir? (Çəki: 1)

- 30 faizi
 - cəlb edilmir
 - 40 faizi
 - 50 faizi
-

Sual: Yarışlarda, müsabiqələrdə əşya şəklində alınan mükafatların hansı dəyəri gəlir vergisinə cəlb olunur? (Çəki: 1)

- mükafatın 50 faizi vergiyə cəlb olunur
 - əşya şəklində olan mükafatın tam dəyəri vergiyə cəlb olunmur
 - əşya şəklində olan mükafatın 300 manatdan çox olan hissəsindən vergi tutulur
 - əşya şəklində olan mükafatın 200 manatdan çox olan hissəsindən vergi tutulur
-

Sual: Dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq gəlir vergisinə hansı qaydada cəlb olunur? (Çəki: 1)

- vergidən azaddır
 - 1000 manatdan çox olan hissəsindən vergi tutulur
 - tam məbləğdə vergi tutulur
 - birdəfəlik haqqının 50 faizi vergiyə cəlb olunur
-

Sual: 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin hər hansı muzdlu işdən əldə etdikləri gəlirləri gəlir vergisinə necə cəlb olunur? (Çəki: 1)

- gəlirlərin 50 faizindən vergi tutulur
 - vergi tutulmur
 - 400 manatdan çox olan hissəsindən
 - 200 manatdan çox olan hissəsindən
-

Sual: Çernobil AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslərin hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur? (Çəki: 1)

- vergi tutulmur
 - gəlirin 50 faizi vergiyə cəlb olunur
 - gəlirin tam məbləği vergiyə cəlb olunur
 - 400 manatdan çox olan hissəsindən vergi tutulur
-

Sual: Aşağıdakı hansı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır? 1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar] 2. I və II qrup müharibə əllilləri 3. I və II qrup əllillər [mühərabə əllillərindən başqa] 4. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar] 5. Əfqanistana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplantılarına çağırılmış hərbi vəzifəlilər (Çəki: 1)

- 1, 3, 5
 - 2, 3, 4
 - 2, 4, 5
 - 1, 4, 5
-

Sual: Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur? (Çəki: 1)

- vergi tutulmur
 - gəlirin 50 faizi vergiyə cəlb olunur
 - gəlirin tam məbləği vergiyə cəlb olunur
 - 100 manatdan çox olan hissəsindən vergi tutulur
-

Sual: Aşağıdakı şəxslərdən kim vergi ödəyicisinin himayəsində olanlara aid edilmir? (Çəki: 1)

- vergi ödəyicisinin işsizlik müavinəti almayan arvadı [əri]
 - vergi ödəyicisinin gündüz təhsil alan 23 yaşınadək olan uşağı
 - vergi ödəyicisinin qiyabi təhsil alan 20 yaşılı uşağı
 - vergi ödəyicisinin 17 yaşılı uşağı
-

Sual: Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququ nə vaxtdan yaranır? (Çəki: 1)

- güzəşt almaq üçün vergi ödəyicisi tərəfindən ərizənin verildiyi andan
 - fiziki şəxsin işə başladığı gündən
 - müvafiq icra hakimiyyəti orqanı [Azərbaycan Respublikasının Nazirlər Kabinet] tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan
 - bu vaxt işəgötürən tərəfindən müəyyənləşdirilir
-

Sual: Mənfəət vergisinin məqsədləri üçün rezident müəssisənin vergitutma obyekti nədir? (Çəki: 1)

- Ümumi gəliri
 - Mənfəəti
 - Ümumi dövriyyəsi
 - Yalnız aldığı dividend və faizlərin məbləği
-

Sual: Azərbaycan Respublikasındaki daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin mənfəətindən vergi necə tutulur? (Çəki: 1)

- Təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi əmlak təqdim edilməsindən ümumi gəlirindən Vergi Məcəlləsində göstərilən və həmin dövrə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur
 - Təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin dövrə bu cür gəlirə aid olan xərclər çıxılmadan vergi tutulur
 - Vergi tutulmur
 - Təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin dövrə bütün xərcləri çıxıldıqdan sonra vergi tutulur
-

Sual: Xeyriyyə təşkilatının sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir hansı qaydada mənfəət vergisinə cəlb edilir? (Çəki: 1)

- 20 faiz dərəcə ilə
 - 10 faiz dərəcə ilə
 - Xeyriyyə təşkilatı kimi vergiyə cəlb edilmir
 - Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb edilir
-

Sual: Qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr üzrə vergilər hansı qaydada tutulur? (Çəki: 1)

- Ödəmə mənbəyində
 - Xərclər çıxıldıqdan sonra
 - Vergi tutulmur
 - Müstəsna hallarda
-

Sual: Azərbaycan Respublikası Dövlət Neft Fonduñun gəlirlərindən [Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir istisna olmaqla] mənfəət vergisi tutulurmu? (Çəki: 1)

- 25 faiz dərəcəsi ilə vergi tutulur
 - Vergi tutulmur
 - Fondun əməliyyat xərcləri çıxıldıqdan sonra vergi tutulur
 - Xərclər çıxılmadan vergi tutulur
-

Sual: Əlliñerin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı neçə faizi əlliñerdən və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır? (Çəki: 1)

- 30 faizi
 - 25 faizi
 - 60 faizi
 - 50 faizi
-

Sual: Aşağıdakı xərclərdən hansının gəlirdən çıxılmasına yol verilmir? (Çəki: 1)

- təcrübə konstruktur işlərinə çəkilən xərclərin
 - elmi-tədqiqat işlərinə çəkilən xərclərin
 - layihə-axtarış işlərinə çəkilən xərclərin
 - əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclərin
-

Sual: Əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- xərclərin 50 faizi gəlirdən çıxılır
 - gəlirdən çıxılmır
 - ancaq yemək xərcləri çıxılır
 - ancaq mənzil xərcləri çıxılır
-

Sual: Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- ümumi qaydada gəlirdən çıxılır
 - yalnız normadan artıq olan hissəsi gəlirdən çıxılır
 - gəlirdən çıxılmır
 - ümumi gəlirdəki xüsusi çəkisinə uyğun olaraq gəlirdən çıxılır
-

BÖLƏM: 0109

Ad	0109
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği [hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği] faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Milli Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin neçə faizindən artıq olmamaqla gəlirdən çıxılır? (Çəki: 1)

- 125 faizi
 - 100 faizi
 - 75 faizi
 - 50 faizi
-

Sual: Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına hansı halda yol verilir? (Çəki: 1)

- vergi ödəyicisi ümidsiz borc məbləğini gəlirdən çıxa bilməz
- ümidsiz borc məbləğinin gələcəkdə alınması imkanı yarandıqda
- əlaqədar vergi orqanının razılığından sonra gəlirdən çıxıla bilər

- vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt
-

Sual: Gəlir götürmək məqsədi ilə aparılan elmi-tədqiqat, layihə axtarış və təcrübə-konstruktur işlərinə çəkilən hansı xərclər gəlirdən çıxıla bilər? (Çəki: 1)

- bu xərclər əsas vəsaitlərin alınması ilə bağlı olduqda
 - bu xərclər əsas vəsaitlərin quraşdırılması ilə bağlı olduqda
 - bu xərclər kapital xarakteri daşıdıqda
 - bu xərclər əsas vəsaitlərin alınması, quraşdırılması ilə bağlı olmadıqda və kapital xarakteri daşımadıqda
-

Sual: Müəssisənin balansında olan torpaqların illik amortizasiya norması neçə faizdir? (Çəki: 1)

- 7 faizdək
 - 20 faizdək
 - 25 faizdək
 - amortizasiya olunmur
-

Sual: İncəsənət əsərləri üçün illik amortizasiya norması neçə faizdir? (Çəki: 1)

- 7 faizdək
 - 10 faizdək
 - 20 faizdək
 - amortizasiya olunmur
-

Sual: Amortizasiya olunmayan aktivləri göstərin: 1. binalar, tikintilər, qurğular 2. ümumi istifadədə olan avtomobil yolları 3. maşınlar, avadanlıq və hesablama texnikası 4. torpaq, incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular [tikililər] 5. geoloji kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər 6. ümumi istifadədə olan parklardakı avadanlıqlar (Çəki: 1)

- 1, 4, 5
 - 2, 4, 6
 - 1, 3, 5
 - 2, 3, 6
-

Sual: Elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər üçün illik amortizasiya norması neçə faizdir? (Çəki: 1)

- həmin aktivlər amortizasiya olunmur
 - 20%
 - 10%
 - 25%
-

Sual: Heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları, kitabxana fondları, kinofondlar [video, audio, foto], səhnə rekvizitləri, muzey sərvətləri [eksponatları] üzrə illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?

(Çəki: 1)

- 10%
 - 20%
 - 25%
 - həmin aktivlər amortizasiya olunmur
-

Sual: İstismara verilməmiş anbarda olan əsas vəsaitlər üzrə amortizasiya normasının yuxarı həddi neçə faizdir? (Çəki: 1)

- 10 faiz
 - 20 faiz
 - 25 faiz
 - amortizasiya hesablanmır
-

Sual: Maşınlar, avadanlıq və hesablama texnikası üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir? (Çəki: 1)

- 7 faiz
 - 20 faiz
 - 25 faiz
 - amortizasiya olunmur
-

Sual: Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasılatına hazırlıq işlərinə çəkilən xərclər üçün amortizasiya normasının yuxarı həddi neçə faizdir? (Çəki: 1)

- 7 faiz
 - 20 faiz
 - 25 faiz
 - amortizasiya olunmur
-

Sual: İstifadə müddəti məlum olan qeyri-maddi aktivlər üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir? (Çəki: 1)

- 7 faiz
 - 10 faiz
 - 20 faiz
 - illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə
-

Sual: Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq: (Çəki: 1)

- növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər
 - carı vergi ilində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər
 - növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilməz
 - yaranan fərq həmin əsas vəsaitlərin qalıq dəyərinin artmasına aid edilir
-

Sual: İstismara yararlı olan tam amortizasiya olunmuş əsas vəsaitlərin, konservasiya edilmiş əsas vəsaitlərin, ümumi istifadədə olan avtomobil yollarının, ümumi istifadədə olan parklardakı avadanlıqların, istismara verilməmiş anbarda olan əsas vəsaitlərin illik

Sual: amortizasiya normasının aşağı həddi neçə faizdir? (Çəki: 1)

- 20%
 - 7%
 - həmin aktivlər amortizasiya olunmur
 - 25%
-

Sual: İlin sonuna hər hansı kateqoriyaya aid əsas vəsaitlərin qalıq dəyəri neçə manatdan və ya ilkin dəyərinin neçə faizindən az olduqda qalıq dəyərinin məbləği gəlirdən çıxılır? (Çəki: 1)

- 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən
 - 100 manatdan və ya ilkin dəyərinin 3 faizindən
 - şərti maliyyə vahidinin 100 mislindən və ya qalıq dəyərinin 5 faizindən
 - şərti maliyyə vahidinin 50 mislindən və ya ilkin dəyərinin 2 faizindən
-

Sual: Təmirlə bağlı xərclər gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- təmir xərcləri gəlirdən çıxılmır
 - təmir xərclərinin 50 faizi gəlirdən çıxılır
 - təmir xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olmayan hissəsi gəlirdən çıxılır
 - heç bir hədd qoyulmadan gəlirdən çıxılır
-

Sual: Əsas vəsaitlər üzrə təmir xərclərinin məhdudlaşdırılan məbləği müəyyən edilərkən məhdudlaşdırılan faiz dərəcəsi hansı göstəriciyə tətbiq edilir? (Çəki: 1)

- əsas vəsaitin bazar qiymətinə
 - əsas vəsaitlərin cari ilin sonuna qalıq dəyərinə
 - əsas vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinə
 - əsas vəsaitlərin əvvəlki ilin əvvəlinə balans dəyərinə
-

Sual: Binalar, tikintilər və qurğular üçün təmirlə bağlı xərclərin məhdudlaşdırılan həddi həmin vəsaitlərin əvvəlki ilin sonuna qalıq dəyərinin neçə faizi miqdarında müəyyən edilmişdir? (Çəki: 1)

- 3 faiz
 - 2 faiz
 - 4 faiz
 - 5 faiz
-

Sual: Nəqliyyat vasitələri üzrə təmir xərclərinin yuxarı həddi necə faizdir? (Çəki: 1)

- ilin sonuna qalıq dəyərinin 3 %
 - ilin sonuna qalıq dəyərinin 7 %
 - ilin sonuna qalıq dəyərinin 9 %
 - ilin sonuna qalıq dəyərinin 5 %
-

Sual: Amortizasiya olunmayan, köhnəlmə [amortizasiya] hesablanmayan avadanlıqların təmirinə çəkilmiş xərclər gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- gəlirdən çıxılmır və onların qalıq dəyərini artırır

- tam həcmdə çıxılır
 - çəkilmiş xərclərin 10% çıxılır
 - çəkilmiş xərclərin yalnız 40% çıxılır
-

Sual: Əsas vəsaitlərin icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə xərclər icarəyə verənlə icarəçi arasında necə razılaşdırılır? (Çəki: 1)

- onlar arasında şifahi razılaşma ilə
 - icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilə ilə
 - razılaşdırılmır
 - həm şifahi, həm də yazılı qaydada razılaşdırılır
-

BÖLMƏ: 0110

Ad	0110
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Vergi Məcəlləsinin müddəaları vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan edirmi? (Çəki: 1)

- təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan edir
 - təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir
 - yalnız təmir xərclərinin gəlirdən çıxmayan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir
 - yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir
-

Sual: Xarici siğorta təşkilatları ilə bağlanmış həyat siğortası müqavilələri üzrə siğorta haqları hansı qaydada gəlirdən çıxılır? (Çəki: 1)

- gəlirdən tam məbləğdə çıxılır
 - 50 faiz məbləğində gəlirdən çıxılır
 - gəlirdən çıxılmır
 - siğorta haqları ilə siğorta ödənişləri arasındaki fərq gəlirdən çıxılır
-

Sual: Qeyri-maddi aktivlərə çəkilən xərclər gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- gəlirdən çıxılmır
- Vergi Məcəlləsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmalarının 50 faizi miqdarında gəlirdən çıxılır
- Vergi Məcəlləsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmalarının 75 faizi miqdarında gəlirdən çıxılır
- Vergi Məcəlləsi ilə müəyyən edilən amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır

Sual: Aşağıdakı hansı verginin gəlirdən çıxılmasına yol verilmir? (Çəki: 1)

- torpaq vergisinin
 - əmlak vergisinin
 - mənfəət vergisinin
 - mədən vergisinin
-

Sual: Digər dövlətlərin ərazisində ödənilmiş mənfəət vergisi gəlirdən hansı qaydada çıxılır? (Çəki: 1)

- tam məbləğdə gəlirdən çıxılır
 - 50 faiz məbləğində gəlirdən çıxılır
 - gəlirdən çıxılmır
 - 22 faiz məbləğində gəlirdən çıxılır
-

Sual: Vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər hansı qaydada gəlirdən çıxılır? (Çəki: 1)

- gəlirdən çıxılmasına yol verilmir
 - tam məbləğdə gəlirdən çıxılır
 - hesablanmış faizlərin yarısı gəlirdən çıxılır
 - vergi tutulan mənfəətin azaldılmasına aid edilir
-

Sual: Fiziki şəxsin əmlakın təqdim edilməsindən yaranan zərəri həmin ildə kompensasiya edilə bilmirsə, o, gələcəkdə neçə ilədək davam edən sonrakı dövrə keçirilir? (Çəki: 1)

- 1
 - 2
 - 3
 - 4
-

Sual: Müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi hansı qaydada kompensasiya edilir? (Çəki: 1)

- cari ilin mənfəətinin 20 faizindən çox olmayan hissəsi hesabına kompensasiya edilir.
 - sonrakı 3 ilin mənfəətinin 20 faizindən çox olmayan hissəsi hesabına kompensasiya edilir.
 - beş ilədək davam edən dövrə keçirilir və illər üzrə heç bir məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.
 - cari ilin mənfəətinin 50 faizindən çox olmayan hissəsi hesabına kompensasiya edilir.
-

Sual: Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində neçə faiz dərəcəsi ilə vergi tutulur? (Çəki: 1)

- 15 faiz
 - 5 faiz
 - 10 faiz
 - 12 faiz
-

Sual: Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən Vergi Məcəlləsinə uyğun

olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən ilin sonunda hansı qaydada vergi tutulur? (Çəki: 1)

- fiziki şəxslərdən 12 faiz, hüquqi şəxslərdən isə 22 faiz dərəcəsi ilə vergi tutulur
 - bir daha vergi tutulmur
 - fiziki şəxslərdən 10 faiz, hüquqi şəxslərdən isə 15 faiz dərəcəsi ilə vergi tutulur
 - həmin gəlirin 50 faizindən ümumi qaydada vergi tutulur
-

Sual: Milli Bankın filiallarına kreditlər [ssudalar] üzrə ödənilən faizlərdən ödəmə mənbəyində vergi hansı dərəcə ilə tutulur? (Çəki: 1)

- 10 faiz]
 - 15 faiz
 - 27 faiz
 - tutulmur
-

Sual: Rezidentlər və ya qeyri-rezidentlərin daimi nümayəndəliyi tərəfindən ödənilən faizlərdən əgər gəlir Azərbaycan Respublikası mənbəyindən əldə edilmişdirse, ödəmə mənbəyində hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- 15 faiz
 - 24 faiz
 - 5 faiz
 - 10 faiz
-

Sual: Faizlərin faktiki sahibi mənfəəti vergiyə cəlb olunan rezident müəssisədirse, onun faiz üzrə gəlirindən ilin sonunda hansı qaydada vergi tutulur? (Çəki: 1)

- bir daha vergi tutulmur
 - ümumi qaydada vergi hesablanır və hesablanmış məbləğdən ödəmə mənbəyində tutulan verginin məbləği çıxılır
 - 14 faiz dərəcəsi ilə vergi tutulur
 - 10 faiz dərəcəsi ilə vergi tutulur
-

Sual: Daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur? (Çəki: 1)

- 22 faiz
 - vergi tutulmur
 - 15 faiz
 - 14 faiz
-

Sual: Azərbaycan mənbəyindən royləti şəklində əldə edilən gəlirdən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur? (Çəki: 1)

- 15 faiz
 - 14 faiz
 - 10 faiz
 - vergi tutulmur
-

Sual: Qeyri-rezidentin daimi nümayəndəliyinə Azərbaycan Respublikasında ödənilən

Sual: Royaltidən ödəmə mənbəyində hansı faiz dərəcəsi ilə vergi tutulur? (Çəki: 1)

- 10 faiz
 - 14 faiz
 - 24 faiz
 - Ödəmə mənbəyində vergi tutulmur
-

Sual: Azərbaycan Respublikasında daşınmaz əmlakın [yaşayış fondu istisna olmaqla] vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin minimum həddi hansı dövlət orqanı tərəfindən müəyyən edilir? (Çəki: 1)

- Ədliyyə Nazirliyi
 - Maliyyə Nazirliyi
 - Nazirlər Kabinetü
 - İqtisadi İnkişaf Nazirliyi
-

Sual: Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid olmayan dividend gəlirindən hansı qaydada və hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- Ödəmə mənbəyində xərclər çıxılmaqla 4 faiz dərəcə ilə
 - Ödəmə mənbəyində xərclər çıxılmaqla 6 faiz dərəcə ilə
 - Ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə
 - Ödəmə mənbəyində xərclər çıxılmaqla 14 faiz dərəcə ilə
-

Sual: Rezident müəssisənin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq qeyri-rezidentə Azərbaycan mənbəyində ödənilən və daimi nümayəndəliyə aid olmayan sığorta ödəmələrindən hansı qaydada və hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- Ödəmə mənbəyində xərclər çıxılmadan 4 faiz dərəcə ilə
 - Ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcə ilə
 - Ödəmə mənbəyində xərclər çıxılmaqla 10 faiz dərəcə ilə
 - Ödəmə mənbəyində xərclər çıxılmaqla 14 faiz dərəcə ilə
-

Sual: Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq daşımalar həyata keçirən qeyri-rezidentə ödənilən, daimi nümayəndəliklə bağlı olmayan gəlirindən hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- vergi tutulmur
 - 10 faiz
 - 6 faiz
 - 4 faiz
-

Sual: Azərbaycan Respublikası ərazisində daimi nümayəndəlik yaratmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən icarə haqqı şəklində əldə etdiyi gəlirindən hansı dərəcə ilə vergi tutulur? (Çəki: 1)

- vergi tutulmur
- 6 faiz
- 10 faiz
- 14 faiz

Sual: Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə hansı məsələlər nəzərdə tutulduğu halda ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği müəyyən edilmiş qaydada geri qaytarılır? (Çəki: 1)

- vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma
 - yalnız vergilərin aşağı dərəcəsi
 - yalnız vergilərdən tam azad olunma
 - ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği geri qaytarılmır
-

Sual: Rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır mı? (Çəki: 1)

- nəzərə alınır
 - 50%-i nəzərə alınır
 - nəzərə alınmır
 - həmin məbləğin 1000 manatdan çox olan hissəsi nəzərə alınır
-

Sual: Rezident güzəştli vergi tutulan ölkədə gəlir əldə edən qeyri-rezidentin nizamnamə fondunun səsvermə hüququ verən səhmlərinin hansı hissəsinin sahibidirsə, rezidentin həmin gəliri onun vergi tutulan gəlirinə daxil edilir? (Çəki: 1)

- 20%-dən çoxuna
 - 5%-dən çoxuna
 - 10%-dən çoxuna
 - 15%-dən çoxuna
-

Sual: Hüquqi şəxslərin mənfəət vergisi və fiziki şəxslərin gəlir vergisi məqsədləri üçün vergi ili dedikdə hansı vaxt başa düşülür? (Çəki: 1)

- təqvim ili
 - istənilən ardıcıl 12 ay
 - verginin hesablanması müddəti
 - verginin ödənilməsi müddəti
-

Sual: Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər nə vaxt aparılmalıdır? (Çəki: 1)

- uçot metodunun dəyişdirildiyi ildə
 - uçot metodunun dəyişdirildiyi ildən sonrakı ildə
 - uçot metodunun dəyişdirildiyi vergi ilinin aprel ayının 15-dək
 - uçot metodu dəyişdirilmir
-

Sual: Vergi ödəyicisi kassa metodu ilə uçot apardıqda gəlirin əldə edilməsi vaxtı hansı vaxt sayılır? (Çəki: 1)

- vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt

- yalnız vergi ödəyicisinin nağd pul vəsaitini aldığı vaxt
 - yalnız nağdsız ödəmədə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt
 - xərcin faktiki çekildiyi vaxt
-

Sual: Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çekilməsi vaxtı hansı vaxt sayılır? (Çəki: 1)

- xərcin faktiki çekildiyi vaxt
 - gəlirin faktiki əldə edildiyi vaxt
 - öhdəliyin yarandığı vaxt
 - vergi ödəyicisinin özünün müəyyənləşdiridi vaxt
-

Sual: Vergi uçotu məqsədləri üçün kassa metodu tətbiq edildikdə vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödəniləndiyi halda [qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda], hansı vaxt xərcin çekilməsi vaxtı sayılır? (Çəki: 1)

- öhdəliyin ləğv edildiyi və ya ödəniləndiyi vaxt
 - xərcin faktiki çekildiyi vaxt
 - gəlirin faktiki əldə edildiyi vaxt
 - vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındaki tapşırığının bank tərəfindən alındığı vaxt
-

BÖLMƏ: 0111

Ad	0111
Suallardan	52
Maksimal faiz	52
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Hansı uçot metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çekilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çekilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almmalıdır? (Çəki: 1)

- kassa metodu ilə
 - hesablama metodu ilə
 - kassa və hesablama metodlarının hər ikisindən
 - ikili yazılış üsulundan
-

Sual: Hesablama metodundan istifadə edilərkən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərisə, hansı vaxt gəlirin əldə edildiyi vaxt sayılır? (Çəki: 1)

- müqavilə ilə nəzərdə tutulduğu vaxt
- müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxt

- işlərin görülməsi və ya xidmətlərin göstərilməsi öhdəliyinin yarandığı vaxt
 - istənilən vaxt
-

Sual: Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdiğdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hansılarına əməl edildiyi vaxt sayılır? 1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir 2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir 3. ödənişin nağd qaydada həyata keçirildiyi vaxt 4. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir (Çəki: 1)

- 1, 2, 4
 - 1, 2, 3
 - 2, 3, 4
 - 1, 3, 4
-

Sual: Hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər həmin fəaliyətdən əldə etdikləri birgə gəliri hansı qaydada bölüşdürürlər? (Çəki: 1)

- çəkilən birgə xərclər çıxılmadan onlar arasındaki razılığa uyğun olaraq
 - çəkilən birgə xərclər çıxılmadan işçilərin sayına mütənasib olaraq
 - çəkilən birgə xərclər çıxılmaqla onlar arasındaki razılığa uyğun olaraq
 - birgə gəlir bölüşdürülmür
-

Sual: Uzunmüddətli müqavilə dedikdə, nə başa düşülür? (Çəki: 1)

- müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin 3 ay ərzində başa çatdırıldığı müqavilə
 - müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin vergi ili ərzində başa çatdırılmışlığı müqavilə
 - müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin 6 ay ərzində başa çatdırıldığı müqavilə
 - müqavilədə nəzərdə tutulan istehsal, quraşdırma və ya tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin 90 gün ərzində başa çatdırıldığı müqavilə
-

Sual: Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı mali əmtəə-material ehtiyatlarına aid edə bilərmi? (Çəki: 1)

- aid etməyə borcludur
 - aid edə bilməz
 - vergi orqanının göstərişinə əsasən aid edilə bilər
 - maliyyə orqanının göstərişinə əsasən aid edilə bilər
-

Sual: Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən [satınalma qiymətindən] yüksək qiymətə satıla bilməyən malın [məhsulun] dəyərini hansı göstərici [qiymət] əsas götürməklə qiymətləndirə bilər (Çəki: 1)

- həmin malların istehsal qiymətini

- həmin malların ilkin qiymətini
 - həmin malların satıla biləcəyi qiyməti
 - həmin malların qalıq dəyərini
-

Sual: İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirse, vergitutma məqsədləri üçün əmlakin sahibi kim hesab edilir? (Çəki: 1)

- icarəyə verən
 - icarəçi
 - bu zaman müqavilənin şərtləri əsas götürülür
 - müvafiq icra hakimiyyəti orqanı [Dövlət Əmlakinin İdarə edilməsi üzrə Dövlət Komitəsi]
-

Sual: Aşağıdakı hallardan hansılar olduqda əmlak icarəsi maliyyə lizinqi sayılmır? 1. lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakin mülkiyyətə verilməsi nəzərdə tutulduğu, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malik olduğu halda 2. icarə haqqının ödəniləcək məbləği əmlakin icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabər və ya ondan artıq olduğu halda 3. icarə müddəti icarəyə götürülən əmlakin istismar müddətinin 75 faizindən az olduğu halda 4. icarə müddəti qurtardıqdan sonra əmlakin qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən artıq olduğu halda 5. icarə haqqının ödəniləcək məbləği əmlakin icarənin əvvəlinə olan bazar qiymətinin 75 faizindən aşağı olduğu halda (Çəki: 1)

- 1, 2, 3
 - 2, 3, 5
 - 1, 2, 4
 - 3, 4, 5
-

Sual: Əvvəller gəlirdən çıxılmış ümidsiz borc ödənilirsə, əldə edilən məbləğ: (Çəki: 1)

- gəlirə aid edilmir
 - gəlirə aid edilir
 - mənfəətin azadılmasına aid edilir
 - xərclərin artırılmasına aid edilir.
-

Sual: Aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri necə müəyyənləşdirilir ? (Çəki: 1)

- aktivləri əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxs gəlir əldə etmir
 - aktivləri əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri aktivlərin ilkin dəyəri ilə qalıq dəyəri arasındaki fərq kimi müəyyənləşdirilir
 - aktivləri əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxs vergitutma məqsədləri üçün zərərə düşür
 - aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri belə təqdim edilən aktivin bazar qiyməti ilə onun vergitutma məqsədləri üçün müəyyənləşdirilən dəyəri arasındaki fərqdən ibarətdir
-

Sual: Aktivlərin təqdim edilməsindən yaranan zərər necə müəyyən olunur? (Çəki: 1)

- aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin Vergi Məcəlləsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındaki fərq kimi

- aktivlərin təqdim edilməsindən daxilolmalar ilə və həmin aktivlərin Vergi Məcəlləsinə uyğun olaraq müəyyənləşdirilən dəyərinin cəmi kimi
 - aktivlərin təqdim edilməsindən daxilolmalar və həmin aktivlərin Vergi Məcəlləsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındaki fərqli yarısı kimi
 - aktivlərin təqdim edilməsindən daxilolmalar ilə və həmin aktivlərin Vergi Məcəlləsinə uyğun olaraq müəyyənləşdirilən dəyərinin cəminin yarısı kimi
-

Sual: Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri (Çəki: 1)

- aktivlərin dəyərini artırır
 - aktivlərin dəyərini artırır və Vergi Məcəlləsinə uyğun olaraq gəlirdən çıxılır
 - aktivlərin dəyərini azaldır
 - vergi ödəyicisinin gəlirinə aid edilir
-

Sual: Hüquqi şəxs ləğv edilərkən həmin hüquqi şəxsin aktivi hüquqi şəxs olan iştirakçıya verildiyi zaman, ləğvətmədən əvvəl iştirak payının neçə faizi həmin iştirakçıya məxsus olduqda, aktivlərin iştirakçıya verilməsi ləğv edilən hüquqi şəxs tərəfindən aktivlərin təqdim edilməsi sayılmır? (Çəki: 1)

- 100 faiz
 - 50 faiz
 - 75 faiz
 - 90 faiz
-

Sual: Hüquqi şəxsin yenidən təşkili zamanı yenidən təşkilin iştirakçısı olan hüquqi şəxsə və ya hüquqi şəxslərə məxsus əmlakın və iştirak paylarının dəyəri hansı əmlakın və iştirak paylarının dəyəri ilə eynidir? (Çəki: 1)

- həmin əmlakın və iştirak paylarının bilavasitə yenidən təşkildən sonrakı dəyəri ilə
 - həmin əmlakın və iştirak paylarının bilavasitə yenidən təşkildən əvvəlki dəyəri ilə yenidən təşkildən sonrakı dəyərinin cəminin yarısına bərabərdir
 - həmin əmlakın və iştirak paylarının bilavasitə yenidən təşkildən əvvəlki dəyəri ilə
 - yenidən təşkilin iştirakçısı olan hüquqi şəxsə və ya hüquqi şəxslərə məxsus və yenidən təşkildə pay şəklində qoyulmamış əmlakların dəyəri ilə
-

Sual: Hüquqi şəxsin yenidən təşkili zamanı yenidən təşkilin iştirakçısı olan rezident hüquqi şəxsin özünün iştirak paylarının bu yenidən təşkilin iştirakçısı olan digər rezident hüquqi şəxsləki iştirak payları ilə hər hansı mübadiləsi iştirak payının vergiyə cəlb olunan özgəninkiləşdirilməsi hesab edilirmi? (Çəki: 1)

- bu hallar müvafiq icra hakimiyyəti orqanı [Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi] tərəfindən müəyyənləşdirilir
 - hesab edilmir
 - hesab edilir
 - qismən hesab edilə bilər
-

Sual: Aşağıdakılardan hansılar hüquqi şəxsin yenidən təşkili sayılır ? 1. iki və daha çox rezident hüquqi şəxsin birləşməsi 2. rezident hüquqi şəxsin iki və ya daha çox rezident hüquqi şəxsə ayrılması 3. hüquqi şəxsin ləğvi 4. hüquqi şəxsin müstəqil bölməsinin təqdim edilməsi 5. ayırmaya yolu ilə yeni şəxs yaradılması (Çəki: 1)

- 1, 2, 3

2, 3, 4

1, 4, 5

1, 2, 5

Sual: Hüquqi şəxsin sahibliyi əvvəlki ilə nisbətən neçə faiz dəyişdikdə, bu dəyişikliyin baş verdiyi vergi ilindən başlayaraq əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin keçirilməsinə icazə verilmir? (Çəki: 1)

- 45 və ya daha çox faiz dəyişdikdə
 - 30 və ya daha çox faiz dəyişdikdə
 - 20 və ya daha çox faiz dəyişdikdə
 - 50 və ya daha çox faiz dəyişdikdə
-

Sual: Aşağıda göstərilən hansı vergi ödəyiciləri vergi orqanına bəyannamə verirlər ? 1. muzdlu işlə əlaqədar olaraq gəlir əldə edən fiziki şəxslər 2. rezident müəssisələr 3. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər 4. vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər 5. avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri (Çəki: 1)

- 1, 2, 3
 - 3, 4, 5
 - 2, 3, 4
 - 1, 4, 5
-

Sual: Azərbaycan Respublikası ərazisində daimi nümayəndəliyi olan qeyri-rezident fiziki şəxslər illik bəyannaməni nə vaxt vergi orqanına təqdim edirlər? (Çəki: 1)

- hesabat ilindən sonrakı ilin fevral ayının 1-dən gec olmayıaraq
 - hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayıaraq
 - hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayıaraq
 - hesabat ilindən sonrakı ilin mart ayının 1-dən gec olmayıaraq
-

Sual: Vergi ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırıldıqda neçə gün müddətində vergi orqanına gəlir və ya mənfəət vergisi bəyannaməsini təqdim edir? (Çəki: 1)

- 10 gün
 - 5 gün
 - 45 gün
 - 30 gün
-

Sual: Qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə vergi orqanına məlumat kim tərəfindən verilir? (Çəki: 1)

- maliyyə orqanı tərəfindən
 - bank tərəfindən
 - ləğvetmə komissiyası və ya vergi ödəyicisi tərəfindən
 - auditor təşkilatı tərəfindən
-

Sual: Bəyannamə verməli olmayan fiziki şəxs verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə biləmi? (Çəki: 1)

- bəyannamə verə bilər, lakin vəsaitlərin qaytarılması haqqında tələb irəli süre bilməz
 - bəyannamə verə bilməz
 - bəyannamə verə bilər
 - yalnız Vergilər Nazirliyinin icazəsi ilə verginin yenidən hesablanması və vəsaitlərin qaytarılması haqqında tələb irəli sürülən bəyannamə verə bilər
-

Sual: Aşağıda göstərilən hansı gəlirlərdən ödəmə mənbəyində vergi tutulmur? (Çəki: 1)

- dividend şəklində əldə edilən gəlir
 - qeyri-rezidentə ödənilən gəlir
 - dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar
 - hüquqi şəxslər və sahibkarlar tərəfindən ödənilən digər pensiyalar
-

Sual: ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və sahibkarlar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni nə vaxt vergi orqanına təqdim etməlidir? (Çəki: 1)

- rüb başa çatdıqdan sonra növbəti ayın 10-dan gec olmayıaraq
 - rüb başa çatdıqdan sonra növbəti ayın 7-dən gec olmayıaraq
 - rüb başa çatdıqdan sonra növbəti ayın 15-dən gec olmayıaraq
 - rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayıaraq
-

Sual: Gəlir [mənfəət] vergisi üzrə rüblük cari ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin neçə hissəsini təşkil edir? (Çəki: 1)

- 1/5 hissəsini
 - 1/4 hissəsini
 - 1/3 hissəsini
 - 1/2 hissəsini
-

Sual: Gəlir [mənfəət] vergisi üzrə cari ödəmə məbləğlərinin müəyyən edilməsinin neçə üsulu mövcuddur? (Çəki: 1)

- 1
 - 3
 - 2
 - 4
-

Sual: Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı hansı metodu tətbiq edir? (Çəki: 1)

- rübdəki gəlirinin həcmi onun keçən ilin ümumi gəlirində [gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan] verginin xüsusi çekisini göstərən əmsala vurmaqla müəyyənləşdirilən metod
 - əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin $\frac{1}{4}$ hissəsi kimi müəyyənləşdirilən metod
 - hər iki metod
 - heç birini
-

Sual: Cari vergi ödəmələri nəyə aid edilir? (Çəki: 1)

- vergi ili üçün tutulan verginin məbləğinə
 - heç nəyə aid edilmir
 - hesablanan gəlir məbləğinə
 - digər xərc məbləğlərinə
-

Sual: Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin neçə faizindən az olmamalıdır? (Çəki: 1)

- 25 faizindən
 - 50 faizindən
 - 75 faizindən
 - 90 faizindən
-

Sual: Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyicisi tərəfindən mənfəət, yaxud gəlir vergiləri üzrə cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, həmin vergi ödəyicisinə qarşı hansı məsuliyyət tədbiri görülür? (Çəki: 1)

- vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir
 - vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,05 faizi məbləğində faiz tutulur
 - vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,1 faizi məbləğində faiz tutulur
 - heç bir məsuliyyət tədbiri görülmür
-

Sual: Sadələşdirilmiş verginin ödəyiciləri əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındıqdan sonra onların mənfəət və ya gəlir vergiləri üzrə cari vergi ödəmələrinin məbləği hansı normativ sənədə əsasən müəyyən edilir? (Çəki: 1)

- vergi ödəyicisi əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı il cari vergi ödəmələrini aparmır
 - Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilir
 - Vergilər Nazirliyinin əmrinə əsasən müəyyən edilir
 - Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış normativ sənədə əsasən müəyyən edilir
-

Sual: Vergi ödəyiciləri mənfəət [gəlir] vergisi üzrə son hesablamani nə vaxt aparmalı və vergini ödəməlidirlər? (Çəki: 1)

- vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamani aparmalı və vergini ödəməlidirlər
 - istənilən vaxt
 - növbəti ilin aprel ayının 15-dək
 - növbəti ilin yanvar ayının 1-dək
-

Sual: Əlavə dəyər vergisi nədir? (Çəki: 1)

- vergi tutulan dövriyyədən hesablanan vergi
- vergi ödəyicisinə verilən elektron vergi hesab-fakturalarda göstərilən vergi

- Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxləda ƏDV-nin ödənilməyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındaki fərq
 - vergi ödəyicisinə verilən elektron vergi hesab-fakturalarda göstərilən verginin ödənilmiş məbləği
-

Sual: Aşağıdakı şəxslərdən hansıları ƏDV-ni ödəməkdən azaddırlar? (Çəki: 1)

- Respublikasına ƏDV tutulan malları idxlə edən şəxslər
 - ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən qeyri-rezident şəxslər
 - siğorta fəaliyyəti ilə məşğul olan şəxslər
 - Aksizli malları istehsal edən şəxslər
-

Sual: Azərbaycan Respublikasında iş görən və ya xidmət göstərən qeyri-rezidentlər nə vaxt ƏDV ödəyiciləri sayılırlar? (Çəki: 1)

- vergi tutulan əməliyyatlarının həcmindən asılı olaraq
 - qeyri-rezidentlər ƏDV ödəyiciləri deyildir
 - ƏDV məqsədləri üçün qeydiyyatdan keçdikdən sonra
 - istənilən halda
-

Sual: Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi ən azı hansı məbləğdən artıq olan hüquqi şəxs, ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir? (Çəki: 1)

- 90000 manatdan
 - 120000 manatdan
 - 22500 manatdan
 - 45000 manatdan
-

Sual: Əvvəlki on iki aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 90000 manatdan artıq olan fiziki şəxs həmin dövr başa çatdıqdan sonra neçə gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur?... (Çəki: 1)

- 2 gün
 - 5 gün
 - 10 gün
 - 15 gün
-

Sual: Birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs hansı halda ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur? (Çəki: 1)

- belə şəxslər həmişə ƏDV ödəyicisidir
 - birgə sahibkarlıq fəaliyyətində vergi tutulan əməliyyatlarının həcmindən asılı olmayaraq ƏDV ödəyicisi ola bilməzlər
 - birgə sahibkarlıq fəaliyyəti iştirakçıları hüquqi şəxs olduqda
 - birgə sahibkarlıq fəaliyyəti iştirakçılarından biri ƏDV ödəyicisi
-

Sual: ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə hansı

dövlət orqanının müəyyən etdiyi forma üzrə verilməlidir? (Çəki: 1)

- Vergilər Nazirliyinin
 - Maliyyə Nazirliyinin
 - Nazirlər Kabinetinin
 - Dövlət Gömrük Komitəsinin
-

Sual: Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin qeydiyyat reystrində qeydə almağa və ərizə verildikdən sonra neçə iş gündündən gec olmayaraq ona müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə borcludur? (Çəki: 1)

- 10 gün
 - 15 gün
 - 20 gün
 - 5 gün
-

Sual: Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 1. məcburi qeydiyyat zamanı qeydiyyat haqqında ərizə verməyə dair öhdəliyin yarandığı aydan sonrakı hesabat dövrünün birinci günündə; 2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə; 3. vergi ödəyicisinin qeydiyyat haqqındaki ərizəsində göstərilən tarixdə; 4. vergi orqanının təşəbbüsü ilə müəyyən edilən tarixdə; 5. vergi ödəyicisinin ərizəsinin təqdim edildiyi tarixdə. (Çəki: 1)

- 1, 2, 5
 - 1, 2, 3
 - 1, 4, 5
 - 2, 3, 4
-

Sual: Hansı vergi ödəyicisini vergi orqanı ƏDV məqsədləri üçün qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir? (Çəki: 1)

- ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən
 - qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezident şəxsləri
 - qeyri sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-rezident şəxsləri
 - ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında öhdəliyi yaranmayan və ərizə verməyən
-

Sual: Vergi Məcəlləsi ilə müəyyən olunmuş hallarda ƏDV ödəyicisi haqqında rəsmi sorğulara əsasən sorğu edənə hansı sənəd verilir? (Çəki: 1)

- rəsmi sorğunun nəticələri üzrə tərtib olunan akt
 - qeydiyyata alınmadan imtina barədə bildiriş
 - ƏDV ödəyicilərinin reyestrindən çıxarış
 - qeydiyyat bildirişi
-

Sual: Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 75000 manatdan çox olmadığı halda vergi ödəyicisi son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən neçə il keçdikdən sonra qeydiyyatın ləğv olunması barədə ərizə verə bilər? (Çəki: 1)

- 3 il
 - 1 il
 - 2 il
 - il yarım
-

Sual: ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması nə vaxt qüvvəyə minir? (Çəki: 1)

- qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi ayın 1-ci günündə
 - qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün
 - qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi ayın 1-ci günü
 - vergi orqanı tərəfindən müəyyənləşdirilən gün
-

Sual: ƏDV üzrə vergitutma obyekti olan əməliyyatları göstərin: 1. malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi; 2. fövqəladə hallardan başqa, mallarınitməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması; 3. fövqəladə hallar nəticəsində mallarınitməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması; 4. ƏDV qeydiyyatının ləğvetmə vaxtı sahiblikdə qalan mallar 5. Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi (Çəki: 1)

- 1, 2, 5
 - 2, 3, 4
 - 3, 4, 5
 - 1, 2, 4
-

Sual: ƏDV tutulan əməliyyatı göstərin (Çəki: 1)

- tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli özünü idarə etmə və digər səlahiyyətli organların tutduğu dövlət rüsumu, icazə haqları, yiğimlar və onların tutulması müqabilində göstərdiyi xidmətlər;
 - kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti
 - vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi
 - Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət göstərilməsi
-

Sual: Vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar əlavə dəyər vergisinə cəlb edilirmi? (Çəki: 1)

- əlavə dəyər vergisinə cəlb edilmir
 - əlavə dəyər vergisinə mal qalığının 50 faizi cəlb edilir
 - əlavə dəyər vergisinə cəlb edilir
 - əlavə dəyər vergisinə qiymət arasındakı fərq cəlb edilir
-

Sual: Malları ƏDV-ə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxıla bilərmi? (Çəki: 1)

- vergi tutulan əməliyyat kimi baxılmır
- vergi tutulan əməliyyat kimi baxılır

- ƏDV-dən qismən azad edilən əməliyyat kimi baxılır
 Sıfır [0] dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyat kimi baxılır
-

Sual: Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının [Azərbaycan Respublikasının Nazirlər Kabinetinin] müəyyən etdiyi əmsallar hansı məbləğə tətbiq edilməklə hesablanır? (Çəki: 1)

- 235 manat
 225 manat
 Şərti maliyyə vahidinin 12 mislinə
 Şərti maliyyə vahidinin 12 mislinə
-

Sual: Müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad edirmi? (Çəki: 1)

- Azad etmir
 Müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün yalnız vergiləri ödəməkdən azad edir
 Müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün yalnız faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad edir
 Bütün hallarda azad edir
-

BÖLƏM: 0112

Ad	0112
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri dedikdə nə başa düşülür? (Çəki: 1)

- Təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla dəyəri
 Vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği [hər hansı rüsumlar, vergilər və ya başqa yişimlər da daxil olmaqla]
 Təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla, hər hansı vergi, rüsum və yişimlər nəzərə alınmadan dəyəri
 Təqdim edilən malın [işin, xidmətin] alıcı tərəfindən ödənilən dəyəri
-

Sual: ƏDV məqsədləri üçün vergi tutulan idxlən dəyəri necə müəyyənləşdirilir? (Çəki: 1)

- Malların gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyəri və mallar gətirilərkən ödənilməli olan rüsumlar və vergilər [ƏDV nəzərə alınmadan]

əsasında

- malların idxalı zamanı idxal sənədlərində göstərilən qiymətlər əsasında
 - vergi ödəyicisinin bəyan etdiyi qiymətlər əsasında
 - malların gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyəri və mallar gətirilərkən ödənilməli olan rüsumlar və vergilər nəzərə alınmadan
-

Sual: ƏDV üzrə vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi nə vaxt aparılır ? (Çəki: 1)

- vergi ödəyicisinin təşəbbüsü ilə istənilən vaxt
 - qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi vaxt
 - vergi tutulan dövriyyə dəqiqləşdirilmir
 - vergi orqanı tərəfindən müəyyən edilən vaxt
-

Sual: Malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı hansı növlərindən ƏDV tutulmur: 1. özəlləşdirilmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyəri; 2. vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, 3. dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə ödənilməli olan hissəsi; 4. barter əməliyyatları; 5. maliyyə xidmətlərinin göstərilməsi; (Çəki: 1)

- 1, 2, 3
 - 3, 4, 5
 - 1, 4, 5
 - 1, 3, 5
-

Sual: İnvestisiya fondlarının idarə olunması ilə bağlı xidmətlər hansı faiz dərəcəsi ilə vergiyə cəlb olunur? (Çəki: 1)

- Sıfır [0] dərəcə
 - 18 faiz
 - ƏDV-dən azaddır
 - 20 faiz
-

Sual: Xarici valyutanın numizmatika məqsədləri üçün idxal edilməsi əlavə dəyər vergisinə hansı qaydada cəlb olunur? (Çəki: 1)

- ƏDV-dən azaddır
 - sıfır [0] dərəcə ilə vergiyə cəlb olunur
 - 18 faiz dərəcə ilə vergiyə cəlb olunur
 - 15 faiz dərəcə ilə vergiyə cəlb olunur
-

Sual: Malların təqdim edilməsinin, işlərin görülməsinin və xidmətlərin göstərilməsinin aşağıdakı hansı növlərindən ƏDV tutulmur? 1.kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr 2.mətbu kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti [reklam xidmətləri istisna olmaqla] 3.orta məktəb dərslikləri, uşaq ədəbiyyatının və büdcədən maliyyələşdirilən dövlət əhəmiyyətli nəşrlərin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti 4.Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görməsi və xidmət göstərilməsi 5.mətbu kütləvi informasiya vasitələri məhsullarının istehsalı ilə bağlı reklam

xidmətləri (Çəki: 1)

- 1, 2, 3, 4
 - 2, 3, 4, 5
 - 1, 2, 4, 5
 - 1, 3, 4, 5
-

Sual: Metropolitendə sərnişin daşımı xidməti ƏDV-yə hansı dərəcə ilə cəlb edilir? (Çəki: 1)

- Sıfır [0] dərəcə ilə
 - 18 faiz dərəcə ilə
 - 20 faiz dərəcə ilə
 - ƏDV-dən azaddır
-

Sual: Sıfır [0] dərəcə ilə ƏDV tutulan əməliyyatları göstərin: 1. idxal olunan əmlak istisna olmaqla, müəssisənin nizamnamə fonduna [kapitalına] pay şəklində hər hansı əmlakın qoyulması; 2. xaricdən alınan əvəzsiz maliyyə yardımçıları [qrantlar] hesabına malların idxalı, qrant üzrə resipiyyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 3. beynəlxalq və tranzit yük və sərnişin daşınması. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi; 4. malların və bəzi xidmətlərin ixracı; 5. Azərbaycan Respublikası Milli Bankının qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş görülməsi və xidmət (Çəki: 1)

- 1, 2, 4
 - 1, 3, 5
 - 3, 4, 5
 - 2, 3, 4
-

Sual: Xaricdən alınan əvəzsiz maliyyə yardımçıları [qrantlar] hesabına malların idxalı, qrant üzrə resipiyyentlərə malların təqdim edilməsi, işlərin göstərilməsi və xidmətlərin göstərilməsi hansı dərəcə ilə ƏDV-yə cəlb olunur? (Çəki: 1)

- ƏDV-dən azaddır
 - Sıfır [0] dərəcə ilə
 - 18 faiz
 - 20 faiz
-

Sual: Beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, həmçinin beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi hansı faiz dərəcəsi ilə ƏDV-yə cəlb olunur? (Çəki: 1)

- Sıfır [0] dərəcə ilə
 - 18% dərəcə ilə
 - bu əməliyyatlar vergidən azaddır
 - 20% dərəcə ilə
-

Sual: Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişçisinə] elektron vergi hesab-fakturasını mal göndəriləndən [iş görüləndən, xidmət göstəriləndən] sonra neçə gündən gec olmayaraq verməyə borcludur? (Çəki: 1)

- Mal təqdim edildikdən dərhal sonra

- 3 gündən tez olmayaraq
 - 5 gündən gec olmayaraq
 - 15 gündən sonra
-

Sual: Malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ƏDV elektron vergi hesab-fakturasının 5 gün ərzində verilmədiyi halda vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır? (Çəki: 1)

- daşınmanın başa çatdırıldığı vaxt
 - daşınmanın başlandığı vaxt
 - daşınmanın başa çatdırıldığı aydan sonrakı ayın 1-də
 - daşınmanın başa çatdırıldığı ayın sonuncu günündə]
-

Sual: Xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirse, ƏDV məqsədləri üçün xidmətlərin göstərilməsi vaxtı hansı vaxt sayılır? (Çəki: 1)

- vergi orqanının müəyyən etdiyi vaxt
 - xidmətlərin hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturası nın verildiyi vaxt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənilədiyi vaxt
 - bu əməliyyatlar vergi tutulan əməliyyatlar hesab edilmir
 - vergi ödəyicisi tərəfindən müəyyən edilən vaxt
-

Sual: Vergi ödəyicisi haqqı ödənilməklə öz işçilərinə mal verirsə, ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat nə vaxt aparılmış sayılır? (Çəki: 1)

- malların təqdim edilməsinə sərəncam verildiyi vaxt
 - işçilər üçün mallar göndərildiyi, işlər görüldüyü, xidmətlər göstərildiyi vaxt
 - malların verildiyi ayın sonuncu günü
 - malların verildiyi aydan sonrakı ayın birinci günü
-

Sual: Malları göndərən tərəf onları qurursa və ya quraşdırırsa ƏDV-nin məqsədləri üçün malların təqdim edildiyi yer hansı yer sayılır? (Çəki: 1)

- malların nəqlinin başlandığı yer
 - malların təqdim edildiyi yer
 - malların qurulduğu və ya quraşdırıldığı yer
 - malların nəqlinin başa çatdığı yer
-

Sual: İşlərin görüldüyü yer daşınan əmlakla bağlıdırsa, ƏDV məqsədləri üçün işlərin görüldüyü yer hansı yer sayılır? (Çəki: 1)

- işlərin faktiki görüldüyü yer
 - işlərin alıcısının yerləşdiyi yer
 - daşınan əmlakın mülkiyyətçisinin olduğu yer
 - işləri görən şəxsin qeydiyyatda olduğu yer
-

Sual: ƏDV-nin məqsədləri üçün nəqletmənin həyata keçirildiyi yer [işlər, xidmətlər bu nəqletmə ilə bağlı olduqda] hara sayılır? (Çəki: 1)

- nəqliyyat vasitəsinin qeydiyyatda olduğu yer

- nəqliyyat xidmətinin faktiki ödənildiyi yer
 - nəqliyyat xidmətindən istifadə edən şəxsin olduğu yer
 - nəqletmənin faktiki həyata keçirildiyi yer
-

Sual: Kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi xidmətləri üzrə işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer [ƏDV məqsədləri üçün] aşağıdakılardan hansıdır? (Çəki: 1)

- işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer
 - işlərin faktiki görüldüyü [xidmətlərin faktiki göstərildiyi] yer
 - daşınmaz əmlakin olduğu yer
 - nəqletmənin faktiki həyata keçirildiyi yer
-

Sual: ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikası ərazisində xidmət göstərisə və ya iş görürsə, ƏDV-yə hansı dərəcə ilə cəlb olunur? (Çəki: 1)

- sıfır [0] dərəcə ilə
 - 18 faiz
 - vergidən azaddır
 - 10 faiz
-

Sual: Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdir sə, qeyri-rezidentdən hesablanan ƏDV nə vaxt büdcəyə ödənilir? (Çəki: 1)

- Ödəmə verildiyi gün ərzində
 - Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində
 - Ödəmənin verildiyi ay üçün ƏDV-nin bəyannaməsi verilərkən
 - Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində
-

Sual: Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdir sə, o qeyri-rezidentdən hesablanan ƏDV-ni nə vaxt büdcəyə ödəməyə borcludur? (Çəki: 1)

- Ödəmənin həyata keçirildiyi gün ərzində
 - Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində
 - Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində
 - Ödəmənin verildiyi ay üçün ƏDV bəyannaməsi verilərkən
-

Sual: Vergi agenti qeyri-rezidentə ƏDV-nin hesablanması barədə vergi orqanına nə vaxt bəyannamə təqdim etməlidir? (Çəki: 1)

- Ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayıaraq
 - Ödəmə verilən aydan sonrakı ayın 1-dən gec olmayıaraq
 - Ödəmə verilən gündən sonra 7 gündən gec olmayıaraq
 - bəyannamə təqdim edilmir
-

Sual: Əgər idxl olunan mallar gömrük rüsumlarından azad edilirsə, ƏDV tutulan

Əməliyyatın vaxtı necə müəyyənləşdirilir? (Çəki: 1)

- idxal mallarının təqdim edildiyi vaxt
 - malların gömrük xidməti nəzarətindən çıxdığı vaxt
 - malların gömrük xidməti nəzarətindən çıxdıqdan sonrakı ayın 1-ci günü
 - mallar idxal ediləndən 5 gün sonra
-

Sual: ƏDV məqsədləri üçün digər şəxsin [vəkalət verən] agenti [vəkalət alan] olan şəxs tərəfindən mallar göndərilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi kimin həyata keçirdiyi əməliyyat sayılır? (Çəki: 1)

- vəkalət verənin
 - vəkalət alanın
 - vəkalət verənlə vəkalət alanın razılığı ilə müəyyənləşdirilir
 - hər ikisinin
-

Sual: Agent ƏDV üzrə vergi ödəyicisi olduqda, agentin digər şəxsdən [vəkalət verəndən] aldığı elektron vergi hesab-fakturası ona ƏDV məbləğini əvəzləşdirmək hüququ verirmi? (Çəki: 1)

- ƏDV elektron vergi hesab-fakturası əldə edildikdə əvəzləşdirmək hüququ verir
 - digər şəxsdən alınmış elektron vergi hesab-faktura agentə ƏDV əvəzləşdirmək hüququ vermir
 - ƏDV elektron vergi hesab-fakturası üzrə ödəniş nağdsız qaydada aparıldığda əvəzləşdirmək hüququ verir
 - agentin heç bir halda ƏDV əvəzləşdirmək hüququ yoxdur
-

Sual: Agent malların [işlərin, xidmətlərin] alıcısına [sifarişcisinə] elektron vergi hesab-fakturası verə bilərmi? (Çəki: 1)

- malların [işlərin, xidmətlərin] tərkibinə ƏDV daxil edilmişdirse, elektron vergi hesab-fakturası verə bilər
 - malların [işlərin, xidmətlərin] tərkibinə ƏDV daxil edilib-edilməməsindən asılı olmayaraq elektron vergi hesab-fakturası verə bilməz
 - agent yalnız ƏDV üzrə ödəyici olduqda verə bilər
 - agentin ƏDV ödəyicisi olub-olmamasından asılı olmayaraq elektron vergi hesab-fakturası verə bilər
-

Sual: Agent üçün ƏDV üzrə vergitutma bazası necə müəyyənləşdirilir? (Çəki: 1)

- malların təqdim edilməsi [işlərin görülməsi, xidmətlərin göstərilməsi] üzrə göstərilən xidmətlərə görə digər şəxs tərəfindən ona ödənilən haqların [mükafatların] dəyəri agentin vergitutma bazasını təşkil edir
 - agentin təqdim etdiyi malların tam dəyəri onun vergitutma bazasını təşkil edir
 - agentin təqdim etdiyi mallara görə ona ödənilən haqlar [mükafatlar] onun vergitutma bazasına aid edilmir
 - agent tərəfindən digər şəxslərə göstərilən xidmətlərə görə agent üçün vergitutma bazası yaranmır
-

Sual: Lotereyaların keçirilməsi şərtlərinə uyğun olaraq uduş fondu tam və ya qismən mallardan ibarət olduqda, lotereya keçirən şəxs tərəfindən uduş fondu üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilirmi? (Çəki: 1)

- hər bir halda əvəzləşdirilir
 - uduş fondu üçün alınmış mallara görə ƏDV ödənilmir
 - əvəzləşdirilmir
 - ƏDV lotereyanı udmuş şəxs tərəfindən ödənilir
-

BÖLMƏ: 0113

Ad	0113
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Komisyonçunun komitentden aldığı elektron vergi hesab-fakturası komisyonçuya ƏDV məbləğini əvəzləşdirmək hüququ verirmi? (Çəki: 1)

- komisyonçu ƏDV ödəyicisi olduqda əvəzləşdirmək hüququ verir
 - komisyonçu ƏDV ödəyicisi olmadıqda əvəzləşdirmək hüququ verir
 - komisyonçunun ƏDV ödəyicisi olub-olmamasından asılı olmayaraq əvəzləşdirmək hüququ vermi
 - komissiya qaydasında malların satışı ƏDV-yə cəlb edilmir
-

Sual: Komitent qeyri-rezident olduqda malların komissiya qaydasında satışı üzrə ƏDV məqsədləri üçün əməliyyatlar kimin apardığı əməliyyatlar hesab edilir? (Çəki: 1)

- komitentin apardığı əməliyyatlar
 - bu halda malların komisyon qaydada satışı ƏDV məqsədləri üçün əməliyyatlar hesab edilmir
 - komitentlə komisyonçunun razılığı ilə müəyyənləşdirilir
 - agentin, yəni komisyonçunun apardığı əməliyyatlar
-

Sual: Komisyonçu idxlə olunmuş mallara görə gömrük orqanlarına ƏDV ödəmişdirsə, bu ödəmənin yerinə yetirildiyini təsdiq edən sənədlər ƏDV ödəyicisi olan komisyonçuya həmin ƏDV məbləğinin əvəzləşdirmək hüququ verirmi? (Çəki: 1)

- heç bir halda vermir
 - verir
 - komitentlə komisyonçunun razılığı əsasında müəyyənləşdirilir
 - əvəzləşdirməni ancaq komitent apara bilər
-

Sual: ƏDV-nin dərəcəsi vergi tutulan əməliyyatın və idxlənin dəyərinin neçə faizidir? (Çəki: 1)

- vergi tutulan əməliyyatın dəyərinin 10 faizi
 - vergi tutulan əməliyyatın və idxlənin dəyərinin 18 faizi
 - vergi tutulan idxlənin 0 faizi
 - vergi tutulan idxlənin 15 faizi
-

Sual: Hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği necə müəyyənləşdirilir? (Çəki: 1)

- vergi tutulan dövriyyəyə vergi dərəcəsinin tətbiqi ilə hesablanan verginin məbləği kimi
 - vergi tutulan dövriyyəyə vergi dərəcəsinin tətbiqi ilə hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasında olan fərq kimi
 - malların [işlərin və xidmətlərin] alış qiymətləri ilə təqdimetmə qiymətləri arasındaki fərqdən hesablanan məbləği kimi
 - vergi qanunvericiliyinə müvafiq olaraq əvəzləşdirilməli olan verginin məbləği kimi
-

Sual: Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların [iş və xidmətlərin] dəyəri ödənilən gündən gec olmayıaraq, malların [iş və xidmətlərin] dəyəri üzrə iki və ya daha çox ödəmə aparıllarsa, ƏDV-nin məbləği necə ödənilməlidir? (Çəki: 1)

- aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabı vasitəsilə ödənilməlidir.
 - aparılmış ödəniş məbləğinə uyğun olaraq bank hesabı vasitəsilə ödənilməlidir.
 - aparılmış ödəniş məbləğinə uyğun olaraq nağd qaydada ödənilməlidir.
 - aparılmış ödəniş məbləğinə uyğun olaraq vergi ödəyicisinin depozit hesabı vasitəsilə ödənilməlidir
-

Sual: Əyləncə və yemek xərclərinin, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsi nəticəsində ödənilmiş ƏDV necə əvəzləşdirilir? (Çəki: 1)

- nağdsız ödəmələr olduqda əvəzləşdirilir
 - ödənişin formasından asılı olmayıaraq əvəzləşdirilmir
 - ödənişin 50 faizi həcmində əvəzləşdirilir
 - nağd ödəmələr olduqda əvəzləşdirilir
-

Sual: Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilirmi? (Çəki: 1)

- yol verilmir
 - yol verilir
 - yalnız əyləncə xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir
 - yalnız sosial xarakterli xərclərinə görə ƏDV-nin əvəzləşdirilməsinə yol verilir
-

Sual: Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi zamanı bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdir, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği hansı dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir? (Çəki: 1)

- həmin halların yarandığı hesabat dövrü üzrə
 - ƏDV üçün elektron vergi elektron vergi hesab-fakturunu verildiyi və ƏDV-nin məbləğini həmin elektron vergi hesab-fakturadadüzgün göstərildiyi dövr üzrə
 - vergi tutulan dövriyyə dəqiqləşdirilmir
 - mallar, işlər və xidmətlərlə bağlı ödəmə aparılan dövr üzrə
-

Sual: Sıfır [0] dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar aparan şəxslər tərəfindən mallar,

işlər, xidmətlər alınarkən nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği hansı qaydada əvəzləşdirilir? (Çəki: 1)

- 50 faiz əvəzləşdirilir
 - əvəzləşdirilmir
 - Ümumi qaydada əvəzləşdirilir
 - 30 faiz əvəzləşdirilir
-

Sual: Hansı şəxslərin ƏDV elektron vergi hesab-fakturası ni vermək hüququ vardır ? (Çəki: 1)

- ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən fiziki şəxslərin
 - ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən hüquqi şəxslərin
 - ƏDV məqsədləri üçün qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin
 - ƏDV qeydiyyatından asılı olmayaraq istənilən şəxslərin
-

Sual: Vergi ödəyicisi malın alıcısına [işlərin, xidmətlərin sifarişcisinə] elektron vergi hesab-fakturasını mal göndəriləndən [iş görüləndən, xidmət göstəriləndən] sonra neçə gündən gec olmayıraq verməyə borcludur? (Çəki: 1)

- 3
 - 7
 - 5
 - 10
-

Sual: Qəbzlər, ceklər, müəyyən edilmiş qaydada sifariş edilməyən, çap edilməyən və tərtib edilməyən elektron vergi hesab-fakturaları, nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər ƏDV-nin əvəzləşdirilməsinə əsas verirmi? (Çəki: 1)

- əsas vermir
 - yalnız nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər əsas verir
 - əsas verir
 - yalnız qəbzlər əsas verir
-

Sual: Aşağıdakı sənədlərdən hansı ƏDV-nin ödənilmiş məbləğinin əvəzləşdirilməsinə əsas vermir? (Çəki: 1)

- gömrük orqanları tərəfindən verilən ƏDV-nin ödənilidiyini təsdiq edən idxlər sənədləri
 - qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV ödənilməsini təsdiq edən ödəmə sənədi
 - elektron vergi hesab-fakturası
 - qəbz və ya çek
-

Sual: Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə neçə gün müddətində vergi orqanına təqdim edilməlidir? (Çəki: 1)

- 30 gün
 - 15 gün
 - 7 gün
 - 2 gün
-

Sual: ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonra hansı müddətdə vergi orqanına təqdim olunur? (Çəki: 1)

- hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 25-dən gec olmayaraq
-

Sual: Vergi tutulan idxl üzrə ƏDV Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada hansı dövlət orqanı tərəfindən hesablanır və alınır? (Çəki: 1)

- Vergi orqanları tərəfindən
 - Bələdiyyələr tərəfindən
 - Məhkəmə orqanları tərəfindən
 - Gömrük orqanları tərəfindən
-

Sual: Naxçıvan MR-da tutulan ƏDV hansı büdcəyə ödənilir? (Çəki: 1)

- Naxçıvan MR-nin büdcəsinə
 - Respublika büdcəsinə
 - yerli icra hakimiyyətinin büdcədənkənar fonduna
 - bələdiyyə büdcəsinə
-

BÖLMƏ: 0114

Ad	0114
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı neçə faizi sıfır [0] dərəcəsi ilə vergi cəlb olunan vergi ödəyicisinə ƏDV-nin artıq ödənilmiş məbləği onun ərizəsinin verildiyi vaxtdan 45 gün ərzində qaytarılır? (Çəki: 1)

- 45 faizi
 - 50 faizi
 - 75 faizi
 - 25 faizi
-

Sual: ƏDV-nin düzgün hesablanması və vaxtında ödənilməsi üçün kim məsuliyyət daşıyır? (Çəki: 1)

- vergi ödəyiciləri və onun vəzifəli şəxsləri
 - vergi orqanları və onların vəzifəli şəxsləri
 - gömrük orqanları və onların vəzifəli şəxsləri
 - maliyyə orqanları və onların vəzifəli şəxsləri
-

Sual: Malların idxalı zamanı ƏDV-nin tutulmasına kim məsuliyyət daşıyır? (Çəki: 1)

- vergi orqanları və onların vəzifəli şəxsləri
 - gömrük orqanları və onların vəzifəli şəxsləri
 - maliyyə orqanları və onların vəzifəli şəxsləri
 - vergi ödəyicisi və onun vəzifəli şəxsləri
-

Sual: Aksiz nədir? (Çəki: 1)

- Aksizli malların gəlirdən çıxılmayan xərclərinə aid edilməyən və müəssisənin mənfəətindən ödənilən vergidir
 - Aksizli malların idxalına görə ödənilən xüsusi rüsumlardır
 - Aksizli malların satış qiymətinə daxil edilən vergidir
 - Aksizli malların maya dəyərinə daxil edilən vergidir
-

Sual: Aşağıda göstərilən şəxslərdən hansı aksiz vergisinin ödəyicisi deyildir? (Çəki: 1)

- aksizli malları istehsal edən müəssisələr
 - aksizli malları idxal edən şəxs
 - aksizli malları istehsal edən fiziki şəxs
 - aksizli malların satışı ilə məşğul olan şəxs
-

Sual: Aksizin vergitutma obyektiinin məqsədləri üçün istehsal binasına aşağıdakılardan hansı daxildir? (Çəki: 1)

- İstehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar
 - İstehsalın olduğu ərazidə yerləşən anbarlar və ticarət obyektləri
 - Aksizli malları istehsal edən şəxslərin aksizli malları saxladığı anbarlar
 - İstehsalın olduğu ərazidən kənardə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar
-

Sual: İdxal olunan minik avtomobiləri, istirahət və ya idman yaxtaları və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr üçün aksiz üzrə vergi tututlan əməliyyatın məbləği nədir? (Çəki: 1)

- onların topdansatış bazar qiyməti
 - onların mühərrikinin həcmi
 - idxal olunan malların miqdarı
 - həmin vasitələrin gömrük dəyəri
-

Sual: Aksizli malların idxalı zamanı aksiz tutulan əməliyyatın vaxtı hansı qanunvericilik aktına uyğun olaraq müəyyən edilir? (Çəki: 1)

- Vergi Məcəlləsinə
 - Mülki Məcəlləyə
 - Gömrük Məcəlləsinə
 - Mülki-Prosessual Məcəlləyə
-

Sual: Fiziki şəxs fərdi istehlakı üçün neçə litr alkoqollu içkini aksiz vergisi ödənilmədən

idxal edə bilər? (Çəki: 1)

- 7 litr
 - 10 litr
 - 3 litr
 - 5 litr
-

Sual: Fiziki şəxsin fərdi istehlakı üçün 3 litr alkoqollu içki və 600 ədəd siqaret idxal edilərkən aksizdən azadolmalar hansı halda tətbiq edilir? (Çəki: 1)

- gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olduqda
 - bütün hallarda
 - fiziki şəxsin istəyi ilə
 - Nazirlər Kabinetinin sərəncamına əsasən
-

Sual: Xammal və materiallar idxal edildikdə, müvafiq sənədlər vergi orqanına verildikdən sonra tutulmuş aksız məbləği neçə gün ərzində vergi ödəyicisinə qaytarılmalıdır? (Çəki: 1)

- 15 gün
 - 30 gün
 - 45 gün
 - 10 gün
-

Sual: Aşağıdakı mallardan hansı aksizli mallara aid deyildir? (Çəki: 1)

- içməli spirit
 - neft məhsulları
 - tütün məmulatları
 - maya
-

Sual: Azərbaycan Respublikasında arağa [vodkaya], tündləşdirilmiş içkilərə və tündləşdirilmiş içki materiallarına, likyor və likyor məmulatlarına tətbiq olunan aksızın dərəcəsi hansıdır? (Çəki: 1)

- hər litrinə 0,5 manat
 - hər litrinə 0,8 manat
 - hər dekalitrinə 0,2 manat
 - hər litrinə 0,08 manat
-

Sual: Azərbaycan Respublikasında pivə [alkoqolsuz pivə istisna olmaqla] və pivə tərkibli digər içkilərə tətbiq edilən aksızın dərəcəsi nə qədərdir? (Çəki: 1)

- hər litrinə 0,04 manat
 - hər litrinə 0,08 manat
 - hər litrinə 0,07 manat
 - hər litrinə 0,05 manat
-

Sual: Azərbaycan Respublikasına idxal olunan minik avtomobilinin mühərrikinin həcmi 2000 kub santimetrdək olduqda hansı aksız dərəcəsi tətbiq edilir? (Çəki: 1)

- Mühərrikin həcminin hər kub santimetrinə görə 0,15 manat

- Mühərrikin həcminin hər kub santimetrinə görə 2,5 manat
 - Mühərrikin həcminin hər kub santimetrinə görə 0,25 manat
 - Mühərrikin həcminin hər kub santimetrinə görə 1,15 manat
-

Sual: Azərbaycan Respublikasına idxl olunan istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə hansı aksiz dərəcəsi tətbiq edilir? (Çəki: 1)

- Mühərrikinin həcminin hər kub santimetrinə görə 0,15 manat
 - Mühərrikinin həcminin hər kub santimetrinə görə 1 manat
 - Mühərrikinin həcminin hər kub santimetrinə görə 2,5 manat
 - Mühərrikinin həcminin hər kub santimetrinə görə - 1,5 manat
-

Sual: Aksizli malların istehsalı zamanı vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın neçəsinədək ödənilməlidir? (Çəki: 1)

- hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq
-

Sual: Vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu varsa, həmin borc yaranandan ödənilənədək həyata keçirilən vergi tutulan əməliyyatlar üzrə aksizlər nə vaxt büdcəyə ödənilir? (Çəki: 1)

- həmin əməliyyatların baş verdiyi aydan sonrakı ayın 20-dən gec olmayaraq
 - həmin əməliyyatların aparıldığı vaxt
 - həmin əməliyyatların aparıldığı vaxtdan sonrakı bir ay müddətində
 - həmin əməliyyatlar aparıldıqdan sonra bir həftə müddətində
-

Sual: Aksiz vergisi üzrə bəyannamə vergi orqanına hansı müddətdə verilməlidir? (Çəki: 1)

- hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq
 - hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq]
 - hesabat dövründən sonrakı ayın 3-dən gec olmayaraq
-

Sual: Aksizli malları [xammal və materialları] alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək üçün ərizəni nə vaxt vergi orqanına təqdim etməlidir? (Çəki: 1)

- hesabat ayından sonrakı ayın 5-nə kimi
 - aksizin ödənilməsinə dair bəyannamə təqdim edildikdən sonra 10 gün müddətində
 - aksizin ödənilməsinə dair bəyannamə təqdim edildikdən sonra 15 gün müddətində
 - aksizin ödənilməsinə dair bəyannamə ilə birlikdə
-

Sual: Sonradan təkrar ixrac məqsədi ilə idxl olunan mallara aksiz nə vaxt ödənilir? (Çəki: 1)

- malların təkrar ixracı zamanı
 - malların gömrük ərazisində emalı zamanı
 - malların gömrük ərazisindən çıxması zamanı
 - malların idxlə zəmanı
-

Sual: Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən markalanmalı olan aksizli mallar istehsal edən vergi ödəyicisinin istehsal sahəsinin hansı hissəsində nəzarət postları yaradılır? (Çəki: 1)

- giriş və çıxış qapısının yaxınlığında
 - ancaq çıkış qapısında
 - yalnız giriş qapısının yaxınlığında
 - istənilən yerdə
-

Sual: İstehsal həcmi üzrə nəzarət-ölçü cihazlarının, xammal, material və hazır məhsul anbarlarının, istehsal sahələrindəki texnoloji avadanlıqların plomblanması hansı şəxslər tərəfindən həyata keçirilir? (Çəki: 1)

- nəzarət postlarının işçiləri tərəfindən istehsalçının nümayəndəsi ilə birlikdə
 - yalnız nəzarət postlarının işçiləri tərəfindən
 - istehsalçının özü tərəfindən
 - istənilən vergi işçisi tərəfindən
-

Sual: Plombların vurulması və çıxarılması kim tərəfindən rəsmiləşdirilir? (Çəki: 1)

- yalnız nəzarət postunun işçiləri tərəfindən
 - yalnız istehsalçının nümayəndələri tərəfindən
 - nəzarət postunun işçiləri və istehsalçının nümayəndəsinin iştirakı ilə
 - heç bir halda rəsmiləşdirilmir
-

Sual: Hansı halda istehsalçının məsul şəxsləri tərəfindən vergi orqanına məlumat verilməklə və hansı sənəd tərtib edilməklə plomblar açıla bilər? (Çəki: 1)

- nəzarət postlarının işçiləri işə başladığı vaxtda nəzarət postunda olmadığıda müvafiq akt tərtib edilməklə
 - nəzarət postlarının işçiləri işə başladığı vaxtda nəzarət postunda olub-olmamasından asılı olmayaraq istənilən vaxtda və heç bir sənəd tərtib etmədən
 - heç bir halda açılmasına yol verilmir
 - nəzarət postlarının işçiləri işə başladığı vaxtda və istehsalçıların xüsusi qərarı olduğu halda
-

BÖLMƏ: 0115

Ad	0115
Suallardan	26
Maksimal faiz	26
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	3 %

Sual: Plombların vurulması və çıxarıılması arasındaki müddətdə istehsal olunmuş məhsulların aksız markası ilə markalanmasında, tam uçota alınmasında, aksız markalarının inventarizasiyasında kənarlaşma edildikdə nəzarət postunun işçiləri hansı tədbirləri həyata keçirməlidirlər? (Çəki: 1)

- dərhal hüquq mühafizə orqanlarına müraciət etməlidirlər
 - ancaq istehsalçını bu barədə məlumatlandırmalıdırular
 - müvafiq akt tərtib etməli, bu barədə vergi orqanına məlumat verməlidirlər
 - şahidlərin iştirakı ilə protokol tərtib edilməlidir
-

Sual: Mallar pərakəndə qaydada göndərildiyi hallarda elektron vergi hesab-fakturası əvəzinə nə verilə bilər? (Çəki: 1)

- qaimə faktura
 - hesab faktura
 - qəbz və ya çek
 - heç nə verilmir
-

Sual: Fiziki şəxslər üçün əmlak vergisi üzrə vergitutma obyekti aşağıdakılardan hansıdır? (Çəki: 1)

- yalnız rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri
 - rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
 - yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq yalnız rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri
 - qeyri-rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri və rezident fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələri
-

Sual: Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün əmlak vergisi üzrə vergitutma obyekti aşağıdakılardan hansıdır? (Çəki: 1)

- yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri
 - müəssisənin balansında olan əsas vəsaitlərin ilin sonuna qalıq dəyəri
 - müəssisənin balansında olan avtonəqliyyat vasitələrinin orta illik dəyəri
 - yalnız müəssisənin balansında olan su və hava nəqliyyatı vasitələrinin ilkin dəyəri
-

Sual: Birgə fəaliyyət nəticəsində yaradılmış [alınmış] əsas vəsaitlərin dəyəri əmlak vergisinə hansı qaydada cəlb olunur? (Çəki: 1)

- bu əsas vəsaitlərin dəyərindən əmlak vergisi tutulmur
- birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olmuş pay haqqına müvafiq olaraq bəyannaməyə daxil edilir
- birgə fəaliyyətin iştirakçıları tərəfindən müqavilə üzrə mülkiyyətdə müəyyən olmuş daha çox paya malik iştirakçı tərəfindən ödənilir
- birgə fəaliyyətin iştirakçıları arasında bağlanmış müqaviləyə əsasən mülkiyyətdə daha az paya malik iştirakçı tərəfindən ödənilir

Sual: Fiziki şəxslər mühərriki olan hava nəqliyyatı vasitəsinə görə əmlak vergisini hansı qaydada və dərəcələrlə ödəyirlər? (Çəki: 1)

- mühərrikin 1 kub santimetri üçün 0,2 manat
 - mühərrikin 1 kub santimetri üçün 0,1 manat
 - mühərrikin 1 kub santimetri üçün 0,02 manat
 - mühərrikin 1 kub santimetri üçün 0,05 manat
-

Sual: Büdcə təşkilatları əmlak vergisini hansı faiz dərəcəsi ilə ödəyirlər? (Çəki: 1)

- balansında olan əsas vəsaitlərinin orta illik qalıq dəyərinin 1 faizi miqdarında
 - əmlak vergisi ödəməkdən azaddırlar
 - balansında olan əsas vəsaitlərinin ilkin dəyərin 1 faizi miqdarında
 - balansında olan əsas vəsaitlərinin balans dəyərinin 0,1 faizi miqdarında
-

Sual: Dövlət fondları əmlak vergisini hansı faiz dərəcəsi ilə ödəyirlər? (Çəki: 1)

- balansında olan əsas vəsaitlərinin orta illik qalıq dəyərinin 1 faizi miqdarında
 - əmlak vergisi ödəməkdən azaddırlar
 - balansında olan əsas vəsaitlərinin ilkin dəyərinin 1 faizi miqdarında
 - balansında olan əsas vəsaitlərinin balans dəyərinin 0,1 faizi miqdarında
-

Sual: Misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları əmlak vergisinə hansı qaydada cəlb edilir? (Çəki: 1)

- ümumi qaydada əmlak vergisi tutulur
 - əmlak vergisinə cəlb edilmir
 - 50 faiz güzəşt verilir
 - hesablanmış əmlak vergisinin 1/4 hissəsi tutulur
-

Sual: Məcburi köçkünlərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır? (Çəki: 1)

- 55 manat
 - güzəşt nəzərdə tutulmayıb
 - 30 manat
 - aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli
-

Sual: Həlak olmuş döyüşçülərin dul arvadlarının binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır? (Çəki: 1)

- 30 manat
 - güzəşt nəzərdə tutulmayıb
 - 55 manat
 - aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli
-

Sual: Pensiyaçıların sahibkarlıq fəaliyyətində istifadə etdikləri binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği nə qədər azaldılır? (Çəki: 1)

- 50 manat
 - 30 manat
 - güzəşt nəzərdə tutulmayıb
 - aylıq gəlirin vergi tutulmayan məbləğinin 10 misli
-

Sual: Fiziki şəxslərin mülkiyyətində olan avtonəqliyyat vasitələrinə görə əmlak vergisi hansı qaydada və dərəcələrlə tutulur? (Çəki: 1)

- bu avtonəqliyyat vasitələrinə görə əmlak vergisi tutulmur
 - bu avtonəqliyyat vasitələrinin mühərrikinin hər kub santimetri üçün 0,02 manat
 - bu avtonəqliyyat vasitələrinin mühərrikinin hər kub santimetri üçün 0,5 manat
 - bu avtonəqliyyat vasitələrinin bazar qiymətinin 1 faizi
-

Sual: Şəhərlərdə sərnişin daşımış üçün istifadə olunan trolleybuslar və tramvaylara görə əmlak vergisi hansı dərəcə ilə tutulur? (Çəki: 1)

- bu nəqliyyat vasitələrinə görə əmlak vergisi tutulmur
 - bazar qiymətinin 1 faizi
 - bazar qiymətinin 0,5 faizi
 - bu avtonəqliyyat vasitələrinin bazar qiymətinin 0,05 faizi
-

Sual: Su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi hansı orqanlar tərəfindən verilən məlumatlar əsasında hesablanır? (Çəki: 1)

- daxili işlər orqanları tərəfindən
 - onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən
 - maliyyə və statistika orqanları tərəfindən
 - ərazi vergi orqanları tərəfindən
-

Sual: Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə əmlak vergisi kimdən tutulur? (Çəki: 1)

- onların bu nəqliyyat vasitəsində malik olduğu paya uyğun olaraq
 - həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan keçirmiş şəxsdən
 - həmin nəqliyyat vasitəsinə görə əmlak vergisi tutulmur
 - həmin nəqliyyat vasitəsində daha çox paya malik olan şəxsdən
-

Sual: Fiziki şəxslərin əmlak vergisi hansı hissələrlə və nə vaxt ödənilməlidir? (Çəki: 1)

- bərabər hissələrlə həmin il iyulun 15-dək və noyabrın 15-dək
 - bərabər hissələrlə həmin il avqustun 15-dək və noyabrın 15-dək
 - bərabər hissələrlə həmin il avqustun 15-dək və oktyabrın 15-dək
 - istənilən məbləğdə həmin il avqustun 15-dək və noyabrın 1-dək
-

Sual: Fiziki şəxslərin əmlak vergisi hansı büdcəyə ödənilir? (Çəki: 1)

- yerli büdcəyə [bələdiyyə büdcəsinə]
 - dövlət büdcəsinə
 - büdcədənkənar fondlara
 - xüsusi fondlara
-

Sual: Əvvəlki vergi ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan hüquqi şəxslər əmlak vergisi üzrə cari vergi ödəmələrini hansı qaydada ödəyirlər? (Çəki: 1)

- əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayıaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 20 faizi miqdarında
 - əmlakın əldə edildiyi rübdən sonra hər rübün sonunda həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 25 faizi miqdarında
 - əmlakın əldə edildiyi rübdən sonra hər rübün birinci ayının 20-dən gec olmayıaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisinin 20 faizi miqdarında
 - həmin əmlaka görə cari vergi ödəmələri aparılmır
-

Sual: Əmlak vergisi üzrə cari vergi ödəmələri vaxtında ödənilmədikdə vergi orqanı tərəfindən hansı tədbirlər görülür? (Çəki: 1)

- vergi ödəyicisində operativ vergi nəzarəti tədbirləri həyata keçirilir
 - vergi ödəyicisində səyyar vergi yoxlaması həyata keçirilir
 - vergi ödəyicisinə hər bir ötmüş gün üçün 0,05 faiz dərəcəsi ilə faiz hesablanır
 - vergi ödəyicisinə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün 0,1 faiz dərəcəsi ilə faiz hesablanır
-

Sual: Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən neçə gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini vermelidir? (Çəki: 1)

- 5 gün müddətində
 - 15 gün müddətində
 - 10 gün müddətində
 - 30 gün müddətində
-

Sual: İllik bəyannamələr üzrə əmlak vergisi nə vaxt ödənilir? (Çəki: 1)

- həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı bir ay müddətində
 - həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətlərədək
 - həmin bəyannamələrin verilməsi üçün müəyyən edilmiş müddətdən sonrakı 15 gün müddətində
 - bəyannamələrin verilməsi üçün müəyyən edilən ilin sonunadək
-

Sual: Müəssisə il ərzində fəaliyyət göstərdikdə vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir? (Çəki: 1)

- əmlakın hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb dördə bölünür
 - əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldığdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür
 - əmlakın hesabat ilinin əvvəlinə [əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldığdan sonra qalan dəyər] və sonuna qalıq dəyəri toplanıb 24-ə bölünür
 - əmlakın hər rübün əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür, sonra isə alınan məbləğlər toplanır
-

Sual: Müəssisə hesabat ili ərzində ləğv edildikdə və ya sadələşdirilmiş verginin ödəyicisi olduqda, vergitutma məqsədləri üçün əmlakın orta illik qalıq dəyəri necə müəyyən edilir? (Çəki: 1)

- ilin əvvəlinə və ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu aya qədər olan ayların sayına vurulur
 - ilin əvvəlinə və müəssisənin ləğv edildiyi və ya sadələşdirilmiş verginin ödəyicisi olduğu tarixə əmlakın qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aydan ilin sonuna qədər olan ayların sayına vurulur
 - həmin il müəssisə əmlakından vergi tutulmur
 - ilin əvvəlinə və müəssisənin ləğv edildiyi tarixə əmlakın qalıq dəyəri toplanaraq 2-yə bölünür
-

Sual: Fiziki şəxslər və müəssisələr hansı sənədləri aldıqdan sonra torpaq vergisinin məqsədləri üçün 1 ay ərzində uçota durmalıdır? (Çəki: 1)

- torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri
 - torpaq sahələri barədə yalnız özlərinin mülkiyyət hüquqlarını təsdiq edən sənədləri
 - torpaq sahələri barədə yalnız özlərinin istifadə hüquqlarını təsdiq edən sənədləri
 - torpaq sahələri barədə sərəncam vermə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra
-

Sual: Qeyri –rezident fiziki şəxslər torpaq sahələri barədə istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra torpaq vergisinin məqsədləri üçün 1 ay müddətində hansı orqanda uçota durmalıdır? (Çəki: 1)

- dövlət vergi orqanında
 - bələdiyyələrdə
 - həmin ölkənin konsulluğunda
 - həmin müəssisənin daimi nümayəndəliyində
-

